



XALQ QƏZETİ

№ 82 (29054) 17 aprel 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib



□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Dövlətimizin başçısı Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması ilə əlaqədar 10 il bundan əvvəl Naxçıvanda keçirilmiş əlamətdar zirvə görüşünü məmnunluqla xatırlayaraq, ötən müddət ərzində bu təşkilatın gücləndiyini və vacib beynəlxalq

quruma çevrildiyini vurğuladı. Təbrikə görə minnətdarlığını bildiren Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 il əvvəl məhz türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulduğu Naxçıvanda, Azərbaycan torpağında təsis edilməsinin bu təşkilata xüsusi mahiyyət verdiyini diqqətə çatdırdı. Qonaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti zirvə toplantısına bu ilin payızında Azərbaycanın evsahibliyi edəcəyini vurğulayaraq, bu zirvə

toplantısının da Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Bağdad Amreyev təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevə gələcək fəaliyyətində uğurlar arzuladı və ölkəmizin bu təşkilatın 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək zirvə toplantısına yüksək səviyyədə evsahibliyi edəcəyini dedi.

AZƏRTAC

Prezident İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim

□ Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün Twitter səhifəsində yazıb. “Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa

olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, – deyə dövlətimizin başçısı qeyd edib.

AZƏRTAC



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir. Bu sənədlər dövlət başçısının uğurlu sosial islahatlar paketinin növbəti nailiyyəti olmaqla, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addımın atılması deməkdir.

Aprelin 1-dən müavinət və təqaüdlərin ciddi şəkildə artırılması, yeni təqaüd növlərinin təsis edilməsi təmin olundu

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli fərmana əsasən aprelin 1-dən əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar”, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobil AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılır.

Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağlamlıq imkanları məhdud 18

yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qayyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyən olunub. Fərmanda 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanın müvafiq yarımbəndindəki “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobil qəzası nəticəsində I və II qrup əlil olmuş” sözlərinin “müharibə ilə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobil qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

İmzalanan digər bir fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılır.

15 aprel 2019-cu il tarixdə imzalanan daha bir fərmanla “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi

haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanda “Müharibə əlillərinə” sözlərinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri, “əlil olan” sözlərinin “əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilməsi təpşirilir. Həmçinin qeyd olunan 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanın aid olduğu şəxslərin (Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərək sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin) sırasına 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də daxil edilir. Beləliklə, Prezidentin aylıq təqaüdü fərmanın əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə – 230 manat, III dərəcə əlilliyi olan şəxslərə – 210 manat müəyyən olunur.

(ardı 2-ci səhifədə)

“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət satınalmalarının vahid internet portalının (bundan sonra – portal) operatoru Azərbaycan Respublikasının Antinhişar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Antinhişar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasi-

yalar üzrə Dövlət Agentliyi ilə birgə:

4.1. portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.2. portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına və dövlət-özel tərəfdaşlığı prinsipinə uyğun olaraq maliyyələşdirilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi portalın “Elektron Hökumət” İnformasiya Sistemində inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2019-cu il



Akademik Ramiz Mehdiyev alimlərimizi milli tarixin öyrənilməsində yeni axtarırlara səfərbər edən əsəri

»5



Politoloq: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşü üç vacib razılaşma ilə nəticələndi

»9



Ceyms Ceffri: ABŞ Türkiyənin narahatlığını başa düşür

»12



Notr-Dam kilsəsində yanğınla bağlı təhqiqata başlanılıb

»12

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcualması Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə

1345, № 12 (I kitab), maddə 2340; 2018, № 10, maddə 2010, № 11, maddə 2287, № 12 (I kitab), maddə 2603) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.29-cu yarımbəndində “investisiya qoyuluşu sahəsində dövlət zəmanəti ilə alınan kreditlərin layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasını aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak etmək,” sözləri “Azərbaycan Respublikası adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihələrin (o cümlədən icrada olan

layihə üçün əlavə maliyyələşdirmənin) və kreditlərin zamanətlə alınması barədə mücratiyyətlərin zəruriliyini, prioritetliyini, maliyyə dayanıqlığını, ölkənin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirmək,” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100; 2018, № 10, maddə 1991) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcualması Qaydası”nın 1.3-cü bəndində “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması

qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanına” sözləri “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanına” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 16 aprel 2019-cu il

Masallı rayonunun Masallı–Köhnə Alvardı–Təzə Alvardı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvardı–Təzə Alvardı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min)

manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 16 aprel 2019-cu il

Aprelin 1-dən müavinət və təqaüdlərin ciddi şəkildə artırılması, yeni təqaüd növlərinin təsis edilməsi təmin olundu



(əvvəli 1-ci səhifədə)

Dövlət başçısının imzaladığı digər bir fərman isə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə (əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası alma-sından asılı olmayaraq) Prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüdü veriləməsinə nəzərdə tutur. Beləliklə, bu fərman bir tərəfdən həmin kateqoriya-lardan olan I qrup əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdüünün artırılaraq 100 manata çatdırılmasını, digər tərəfdən, həmin təqaüdüün əmək pen-siyası alan I qrup əlilliyi olan şəxslərə də ödənilməsinə (bu vaxta qədər yalnız aylıq sosial müavinət alan I qrup əlilliyi olan şəxslərə ödənilirdi) təmin edir.

Prezident cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixli digər fərmanında isə I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18

yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği 50 manat müəyyən olunması nəzərdə tutulur. Bu fərmanda həmin təqaüdü 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağ-lamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyala-rı haqqında” Qanunda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sigorta hissəsinə əlavə əvəzinə və təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilirdi qeyd olunur.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərmanda isə müharibə ve-teranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdüünün təsis olunması təşviqlir. Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin so-sial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına

(Böyük Vətən müharibəsi iştirakçıları is-tisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sigorta hissəsinə əlavə əvəzinə verilir.

Prezident cənab İlham Əliyevin aprelin 15-də imzaladığı daha bir sənədlə – “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leningradın müdafiəsinə görə” medalı, “Leningrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamla isə həmin kateqoriyalardan olan vətəndaşlara Prezidentin aylıq təqaüdüünün məbləği 150 manata çatdırılır.

Beləliklə, imzalanan sərəncam və fərmanlar 600 minədək şəxsin (o cümlədən 300 min əlilliyi olan şəxsin) sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılma-sını, əlavə olaraq bir sıra kateqoriya-lardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsinə nəzərdə tutur.

Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrıl-maqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq.

Bütün bu addımlar Prezident cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahı-nın təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandı-ğını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətə qarşılanır.

“Xalq qəzeti”

Almaniya jurnalı: Azərbaycan iqtisadiyyatı inkişaf edir

- Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi (BMWi) tərəfindən maliyyələşdirilən Menecer Təlimi Proqramı (MTP) ilə bağlı olan “Fit for partnership with Germany” adlı jurnalın 13-cü sayı dərc olunub.**

Nəşrin Azərbaycan üzrə bölməsində “Xəzər dənizində kiçik və orta biznesin (KOB) təşviqi” adlı məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Ölkə ümumi daxili məhsulunu 2020-ci ilədək əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. KOB-un bu artımda payı 15 faiz olacaq. Azərbaycan hökuməti KOB-u xüsusi təşviq edir və bu məqsədlə müvafiq agentlik yaradılıb.

Qeyd edilir ki, Azərbaycan böyük neft və təbii qaz ehtiyatlarına malik-dir. Həmin mineral resurslar ölkəni nəzərəcarpacaq gəlirlə təmin edir. İqtisadiyyatın şaxələndirilməsini təşviq etmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsi-yası qəbul edilib. Bu konsepsiya ilə Azərbaycan neft və təbii qazdan asılı ol-mamağı hədəf seçib. Qeyri-neft sektoru üçün bu inkişaf proqramı müxtəlif biznes sahələrinə əhəmiyyətli imkanlar təklif edir. Əsas diqqət kənd təsərrüfatına, eləcə də əməliyyat, qida və tikinti sənayələrinə verilir. Eyni zamanda, bərpa olunan enerji və enerji səmərəliliyi sahələri dəstəklənir. Su təchizatı və kanalizasiya, o cümlədən tullantıların idarə olunması layihələri reallaşdırılır. Bütün bunlar alman şirkətləri üçün

çoxsaylı əməkdaşlıq imkanları təklif edir. Konsepsiya Azərbaycandakı KOB-a diqqət yetirir və ona daha güclü dəstəyin göstərilməsi məqsədilə 2018-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olunub.

Diqqətə çatdırılır ki, orta miqyaslı müəssisələrin məsul işçiləri 2009-cu ildən etibarən MTP-də iştirak edirlər. 2015-2018-ci illərdə MTP-də iştirak etmiş azərbaycanlıların üçdə ikisi orta miqyaslı müəssisələrdən olublar. Almaniyada əldə olunmuş “nou-hau” vasitəsilə iştirakçılar həm ölkələrinin iqtisadi artımını gücləndirir, həm də Azərbaycan ilə Almaniya arasında ticari münasibətləri genişləndirirlər.

Bildirilir ki, MTP Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. Proqramın həyata keçirilməsindən etibarən 1000-dən çox alman işgüzar şəxs firmalarda olub, “B2B” tədbirlər, yaxud ticarət sərgiləri vasitəsilə azərbaycanlı sahibkarlarla tanış olmaq imkanı əldə edib. Bu xüsusda, MTP alman iqtisadiyyatının Azərbaycanla və regionla münasibətlərinin mühüm vasitəçisidir.

Vurğulanır ki, 2018-ci ildə Alma-niya Azərbaycanın əsas təchizatçısı qismində dördüncü yerdə olub. Xam

SME Promotion at the Caspian Sea

The Azerbaijan economy is experiencing an upward trend. The country seeks to increase its gross domestic product even more considerably by 2020. SMEs are to provide 13 per cent of this growth. The government is specially promoting SMEs, most strongly through a management agency established for this purpose. Azerbaijan has developed a special policy for SMEs. The government has implemented a number of measures to support SMEs since 2005. With the know-how gained in Germany, they not only managed to increase growth of the country but also to create new jobs. The government is expanding economic relations between Azerbaijan and Germany.



neft Almaniyanın Azərbaycandan idxalının 90 faizindən çoxunu təşkil edir. Almaniya Azərbaycanı əsasən avadanlıqlar, nəqliyyat vasitələri və onların komponentləri, eləcə də kimyəvi məhsullar ilə təchiz edir. 2019-cu ilin yayında Bakı şəhərində MTP-nin Azərbaycanıdakı tərəfdaşları BMW və Almaniyalı Beynəlxalq İnkişaf Cəmiyyəti (GIZ) ilə birlikdə Azərbaycanın proqrama daxil edilməsinin 10-cu ildönümü qeyd oluna-caq.

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Türkiyə KİV-i: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir

12°C İstanbul 5.8098 € 6.5731 239.874

Həbərlər > Dünya > “Ermənistan, işğal altındakı torpaqları uyğurturucu üçün kullanyor”

15 Nisan 2019 Pazartesi 11:41 | Son Güncələnmə: 15 Nisan 2019 Pazartesi 11:50

Azərbaycan Başbakanı Memmedov: Ermənistan, işğal altındakı torpaqları uyğurturucu için kullanyor



Azərbaycan Başbakanı Novruz Memmedov, işğalın uluslararası terörizm və yasa dışı uyğurturucu kaçaqçılığı için uyğun koşullar yaratdığı söyleyerek, “Ermənistan, işğal altındakı Azərbaycan topraklarını uyğurturucu üretimi ve trafiği için kullanyor” dedi.

- Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) Türkiyə KİV-i tərəfindən geniş işıqlandırılıb.**

Türkiyə KİV-i konfrans haqqında ətrafı məlumat verib, Azərbaycan Respublikasının Baş naziri Novruz Memmedovun tədbirin açılışındakı çıxışından fikirləri diqqətə çatdırıb.

Məlumatlar “Azərbaycanın Baş naziri Novruz Memmedov: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir”, “Azərbaycan Ermənistanın

kirli üzünü ortaya çıxardı” və s. sərlövhələrlə təqdim olunub.

Ölkənin aparıcı televiziya kanal-ları və qəzetlərinin internet saytlarında (www.cnntrk.com, www.ntv.com.tr, www.star.com.tr, www.aksam.com.tr, www.yeniakit.com.tr və s.) yer alan məlumatlara türkdilli oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın

tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon artıq 25 ildən çoxdur Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Gəncə avtomobil zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib

- “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub.**

Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq zavodun açılış mərasimində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim, ATÜB-in direktoru Murad İsmayilov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Əliyev, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiye Büyük Millet Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitri Korçik, Belaru-sun Türkiyədəki səfiri Aleksandr Savinih, “BelAZ” avtomobil zavodunun baş direktoru Pyotr Parxomçik, “Ankodor” şirkətinin baş direktoru Valeri İvankoviç, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumat verilib ki, layihə üçün güzəştli şərtlərlə torpaq sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edir. Bu vaxta qədər görülmə işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli və Belarusun Baş nazirinin müavini İqor Lyaşenko KİV nümayəndələri qarşısında çıxış edərək zavodun istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında ikitərəfli



və üçtərəfli əməkdaşlığın xoş təəcəssümüdür. Böyük perspektivi olan bu müəssisənin tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb. Əminliklə ifadə olunub ki, istifadəyə verilən zavod rentabelli fəaliyyətə ilə özünü doğruldacaq.

Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib.

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Xanlar Fətiyev iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər, o cümlədən maşınqayırma sahəsindəki uğurlar barədə geniş məlumat verib. Bildirib ki, 2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk traktor zavodu və Minsk avtomobil zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb və 2007-ci ilin martın 27-də ilk “Belarus 80.1” model traktoru konveyerdən çıxıb.

Bununla yanaşı, 2007-ci ildən Gəncə avtomobil zavodunda 3000-ə yaxın “MAZ” avtomobili istehsal olunub. 2013-cü ildə “Minsk təkarifi dərlicilər” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dərlicilər avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə avtomobil zavodunda “MAZ” avtomobillərinin və traktorların yığını hazırda da davam etdirilir.

Bildirilib ki, Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda məhrəban qonşuluq və səmərəli əməkdaşlıq siyasəti yürüdü. Ölkəmiz həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibətlər modeli ortaya çıxarır.

Aprelin 16-da Ankara şəhərində keçirilən Türkiyə-Belarus biznes foru-mundan gələcəkdə istehsal olunacaq 1221.4 və 1523 modelli “Belarus” traktorların təqdim edilib. Azərbaycan nümayəndə heyəti təqdimatda iştirak edib.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

❑ **Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirilib.**



Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, qardaş ölkə ictimaiyyətinin nüfuzlu simaları, Ankara-da təhsil alan azərbaycanlı tələbələr və kursantlar təqdimatda iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra ümummilli lider Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin iştirakçılarını salamlayan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən nəşrlərin əhəmiyyətindən danışib. Səfir əminliklə qeyd edib ki, bu kitablar qardaş Türkiyədə geniş oxucu kütləsi tərəfindən seviləcək.

Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin uralığı, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyası, həyata keçirdiyi layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, Avra-siyanı əhatə edən böyük bir coğrafiyada ölkələrin inkişafına və xalqların rifahına göstərdiyi təsir barədə ətraflı məlumat verən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli

Həsənov vurğulayıb ki, təqdim olunan üçcildlik ulu öndərimizin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. Kitablarda əksini tapan faktların, arxiv sənədlərinin rəvan yazı üslubunda qələmə alınmasının nəşrlərə böyük dəyər gətirdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Oxuculara təqdim olunan kitabların ən böyük dəyəri ondadır ki, əsərlər tarixi xilaskarlıq missiyası ilə xalqın əbədi məhəbbətini qazanan Heydər Əliyev şəxsiyyətini tərənnüm edir. Digər qiymətli amil isə budur ki, bu kitablar məhz yüksək intellekti və dünyagörüşü olan tanınmış yazıçı Elmira Axundova tərəfindən qələmə alınıb”.

Əli Həsənov bildirib ki, Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləri arasında layiqli yer tutan liderdir. Ulu öndərin söylədiyi “Biz bir millət, iki dövlətlik” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevin-cimiz, kədəri kədərimizdir!” kəlamları bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında özünü tam şəkildə doğruldur. Təqdim olunan əsərlərin xarici dillərə tərcüməsi tarixi əhəmiyyət daşıyır. Üçcildliyin Türkiyə

Xalq yazıçısı Elmira Axundovanın ulu öndər Heydər Əliyev haqqında üçcildliyinin Ankarada təqdimatı olub



oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər də qardaş ölkədə sevilir və məhəbbətlə yad olunur. Türkiyə oxucuları bu əsərlər vasitəsilə Heydər Əliyev şəxsiyyəti barədə daha mükəmməl informasiyalar əldə edə biləcəklər.

Çıxışında Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin dinamika-sından və iki dost ölkənin inkişafında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyətinin uralığından danışan Türkiyə xarici işlər nazirinin müavini Səlim Yavuz Kırın vurğulayıb ki, ulu öndərin qurduğu dövlət Azərbaycan xal-qına əmanətdir. Bu əmanətin qorunması Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyət daşıyır. Xalq yazı-cısı Elmira Axundovanı təqdim olunan əsərlər münasibətilə təbrik edən nazir müavini əminliklə vurğulayıb ki, təqdim olunan kitablar Türkiyədə böyük oxucu rəğbəti qazanacaq.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda əldə olunan tarixi nailiyyətlərdən bəhs edən Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov

vurğulayıb ki, ölkəmiz müstəqilliyinin ilk illərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev xalqın birliyinə arxalanaraq ölkəmizi xilas edib, dövlətimizin gələcək inkişafını təmin edib. Elmira Axundova gərgin bir zəhmət hesabına ərsəyə gətirdiyi əsərləri ilə ulu öndərimizin şərəfli ömrü yoluna işıq salır.

Heydər Əliyevin yüksək insani keyfiyyətlərindən, öz xalqı qarşısın-da gördüyü nəhəng işlərdən danışan Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayırım böyük şairimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsini sovet dönməndə həyata keçirilməsi çox çətin olan bir iş kimi dəyərləndirdi. Ulu öndərimizlə bağlı xoş xatirələrini danışan Şamil Ayırım Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk qədər vətənpərvər və cəsarətli bir şəxsiyyət olduğunu bildi-rib. Azərbaycanın qısa zamanda bütün sahələrdə inkişaf etdiyini, böyük kadr potensialı yaratdığını vurğulayan deputat Ermanistan-Azərbaycan, Dağlıq Qara-bağ münasibətinin həlli məsələsində hər kəsi fəal olmağa çağırıb. O, Türkiyəyə qarşı saxta “erməni soyqırımı” iddialarını kəskin şəkildə qınayıb. Əminliklə ifadə edib ki, təqdim olunan əsərlər Türkiyədə

kitabsevərlər tərəfindən rəğbətlə qarşı-lanacaq.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan və Türkiyə üçün həyatı əhəmiyyət kəsb edən nəhəng layihələrini tarixi missiya kimi dəyərləndirən Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdet Ünüvar təqdim olunan əsərlərin böyük zəhmət və sevgi ilə ərsəyə gətirildiyini qeyd edib. O deyib ki, kitablar tarixin əsl daşıyıcı-sıdır. Bu əsərlər müasir Azərbaycan tarixinin Heydər Əliyev dövrünü tərənnüm edir.

Əsərlərinin yüksək səviyyədə təqdimatına görə təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edən Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. “Əsərin iki qəhrəmanı var: Heydər Əliyev və zaman” fikri ilə oxucuların alqışlarını qazanan yazıçı çıxışını bu sözlərlə tamamlayıb: “Üçcildliyin ən sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Süleymenov deyib ki, bu kitabları yazdıran məhəbbətdir. Mən həqiqətdən də qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizin

qəlbinizdə də böyük Heydər Əliyevə eyni duyğular kök alsın”.

Qeyd edək ki, türkdilli oxuculara təqdim olunan üçcildlik roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxın-ları ilə lentə alınmış yüzlərlə söhbət, ta-nınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərindəki, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb. Böyük zəhmətlə ərsəyə gələn əsər Azərbaycanda və onun hüdudla-rından kənarda oxucular arasında geniş əks-səda doğurub. Roman-tədqiqat yüksək peşəkar səviyyədə yazılıb və Azərbaycan xalqının dahi oğlunun həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.

Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Əsərləri türk dilinə Azad Ağaoğlu tərcümə edib.

Sonda yazıçı Elmira Axundova kitab-larını öz imzası ilə tədbir iştirakçlarına təqdim edib.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Çoxmənzilli binalarla bağlı fərmanın icrası istiqamətində görülmüş işlər barədə növbəti müşavirə



❑ **Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bezi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlərin, habelə qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirə keçirilib.**

FHN-dən bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Prezidenti-nin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, fəvqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, baş prokurorun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, “FHN”-nin baş direktoru Əkbər Hacıyev, “Azəriqaz” ASC-nin sədr müavini Rəhil Yusifov, Nazirlər Kabinə-tinin kommunikasiya, tikinti və kom-munal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Əsədov dövlətimizin başçısının 2019-cu il fevralın 19-da imzaladığı “Bezi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi

haqqında” Fərmanın əhəmiyyətindən danışib.

Ə.Əsədov xüsusilə vurğulayıb ki, vətəndaşlar tərəfindən Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevə ünvanlanmış çoxsaylı müraciətlərə cavab olaraq, dövlətimizin başçı-sı növbəti dəfə humanizim fərmanlayı yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut etdi. Fərmanın əsas məqsədi insanların normal yaşayışının təmin edilməsidir. Bu mühüm sənəddən irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər dövlətimizin başçısının nəzarəti altındadır.

Tədbirdə çıxış edən fəvqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə böyük huma-nistlik göstərərək uzun müddət istismar-da olan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul olunmayan çoxmənzilli yaşayış binalarının istis-mara qəbulunun sadələşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanın imzalanmasının Prezident İlham Əliyevin xalqımızın sosial rifahının daha da yüksəldilməsi istiqamətində atdı-ğı növbəti mühüm addım andırandan nazir bu il martın 14-də keçirilmiş ilk müşavirəni xatırladaraq bildirib ki, ötən müddətdə aidiyyəti qurumlar tərəfindən

lazımi işlər görüldü. Bu proses fasiləsiz davam etdirilir.

K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunma-mış çoxmənzilli yaşayış binalarının sayı 434-dür. Bunun 381-i paytaxt Bakıdadır.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binası-da müvafiq qurumların səlahiyyəti nümayəndələrinin iştirakı ilə qərarqah yaradıldığını xatırladan nazir deyib ki, bu il aprelin 15-dək qərarqahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilib, onla-ra zəruri izahatlar verilib. Binalarda müəssisə işlərinin yerləşməsi, bunun əsasında aşkarlanan çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildiren na-zir deyib ki, 14 binaya dair sənədlər komplektləşdirilib. Bu binaların istismara hazır olması barədə müvafiq qaydada rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Nazir işlərin fərmanla müəyyən olunmuş müddətdə həyata keçirilməsini və aşkarlanan çatışmaz-lıqların operativ surətdə aradan qaldırıl-masının vacibliyini bildirib.

Müşavirədə digər qurumların rəhbərləri ötən müddətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

Sonra fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, möv-cud problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

AZƏRTAC

“Azərsu” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edib

❑ **Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov aprelin 16-da Şamaxı şəhərində vətəndaşları qəbul edib.**

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a bildirilib ki, əvvəlcə Q.Hüseynov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şamaxı Sukanal İdarəsinin inzibati bina-

sında keçirilən qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayilli rayonlarından olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər, əsasən, içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırıl-ması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu”



ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürüldü.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqları-nı ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Rokuella Herron: Məqsədimiz gəncləri narkotiklərdən istifadənin fəsadları barədə daha çox məlumatlandırmaqdır

❑ **Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) “Tələbatın Azaldılması Təhsil Proqramı” kimi proqramlarının həyata keçirilməsində əsas məqsəd gəncləri narkotiklərdən istifadənin təhlükəli fəsadları barədə daha çox məlumatlandırmaqdır.**

Bu fikri AZƏRTAC-a müsahibəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Diego şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuella Herron deyib.

Rokuella Herron bildirib ki, o, ABŞ-in Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasında bu sahədə 30 illik təcrübəyə malikdir. Bakıda Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisəyə “Mən öz gələcəyimi seçirəm” mövzusunda keçir-diylə müəhazirənin sayca 540-cı təqdimat olduğunu və indiyədək təxminən 95 min şagird və tələbə qarşısında çıxış etdiyini deyən Rokuella Herron qeyd edib ki, azərbaycanlı gənclərin qar-şısında təqdimatla çıxış etməsindən məmnundur.

Təqdimatın məqsədi barədə danışan



amerikalı mütəxəssis diqqətə çatdı-rib ki, tədbirin əsas hədəflərindən biri narkotiklərdən qeyri-qanuni istifadə ilə bağlı ABŞ-da olan problemlər barədə azərbaycanlı şagird və tələbələri məlumatlandırmaqdır: “Narkotiklərdən qeyri-qanuni istifadə bütün dünyada ya-yılmış bir problemidir və ABŞ-in Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə

Administrasiyası dünyada bu sahədə müvafiq iş aparır”.

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın əhəmiyyətini xüsusi vurğ-u-layan Rokuella Herron deyib ki, tədbir narkotiklərlə mübarizə sahəsində ölkələr arasında təcrübə mübadiləsinin aparılması və bu təhlükəyə qarşı birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox önəmlidir. Rokuella Herron bildirib ki, o, həmin konfrans çərçivəsində ABŞ Ədliyyə Depar-tamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının davəti ilə eks-pert kimi Azərbaycana gəlib. ABŞ-in Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası narkotiklərlə mübarizə üzrə fəaliyyətini təkcə narkotik vasitələrin satışı ilə məşğul olanların həbs edilməsi ilə məhdudlaşdırır, həmçinin təşkilat tərəfindən gəncləri narkotiklərdən uzaq durmağa təşviq etmək məqsədilə bu cür maarifləndirmə seminarları keçirilir. O, Azərbaycanın ABŞ-in Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası-nın belə proqramı həyata keçirdiyi 10-cu ölkə olduğunu vurğulayıb.

Son bir ildəki islahatlar Azərbaycanın gələcək iqtisadi yüksəlişi üçün mühüm bazadır



Son bir il iqtisadiyyatımızda islahatların dərinləşməsi kimi yadda qaldı. Həmin müddətdə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

Azərbaycan Dünya Bankının reytingi əsasında 25-ci pilləyə yüksəldi. Bu, ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri olmaq deməkdir. Eyni zamanda, Azərbaycan məhz son bir il üçün dünyada ən çox islahat aparan 10 ölkədən biri elan olundu.

Hesabat dövründə diqqətcəkən əsas məqamlardan biri də struktur islahatları idi. Belə islahatların aparılması nəticə etibarilə idarəetmə sistemində çevikliyin gücləndirilməsinə şərait yaradı. Nəticədə prosedurların sayı azaldı, xidmətlərin elektronlaşması sürətləndi.

Hazırda təkcə vətəndaşlar deyil, həm də iş adamları elektron xidmətlərdən daha çox istifadə edirlər. Bu isə məmur-vətəndaş, məmur-sahibkar ünsiyyətinin minimallaşdırılması və nəticə etibarilə şəffaflığın gücləndirilməsinə xidmət edir.

Ötən il ölkə Prezidenti tərəfindən müəyyən edilmiş əsas vəzifələrdən biri də kölgə iqtisadiyyatına qarşı mübarizənin

gücləndirilməsi ilə bağlı oldu. Dövlət başçısı tərəfindən vergi və gömrük sistemində islahatların dərinləşməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin genişləndirilməsi ilə bağlı tapşırıqlar verildi. Nəticədə hər iki sektorda şəffaflığın güclənməsinə müşahidə etdik. Gömrük sistemində şəffaflığın güclənməsi və qeydiyyat mexanizminin təkmilləşməsi, ölkəyə daxil olan məhsulların qeydiyyatı prosesinin liberallaşması Dövlət Gömrük Komitəsi tərəfindən nəzərdə tutulandan daha çox vəsaitin dövlət büdcəsinə ödənilməsinə səbəb oldu.

Biz 2019-cu ilə həm vergi, həm gömrük sistemində yeni dəyişikliklərə qədəm qoyduq. Xüsusən də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı vergi sistemində edilən dəyişikliklər, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən mikro və kiçik sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi həyata keçirildi ki, bu da sahibkarların vergi güzəştlərindən istifadə imkanla-

rının genişləndirilməsinə şərait yaradır. Bu baxımdan biz 2019-cu ilə həm iqtisadi, həm də sosial sferada yeni islahatlar paketi ilə daxil olduq.

Bütün bunlar təbii ki, iqtisadiyyatın liberallaşması və şəffaflığın daha da gücləndirilməsi baxımından vacib amillərdir. Bütövlükdə son bir il Azərbaycan iqtisadiyyatında iqtisadi artımın bərpa edilməsi ili kimi yadda qaldı.

Onu da qeyd edim ki, Azərbaycan 2017-ci ildə iqtisadi sabitliyə nail oldu. Ötən il iqtisadi artımın bərpası və 2019-cu ildə daha sürətli iqtisadi artımın yenidən reallaşdırılması ili kimi yadda qalacaq.

2019-cu, 2020-ci və 2021-ci illər üçün beynəlxalq maliyyə qurumlarının proqnozları göstərir ki, Azərbaycan 3 faizdən çox iqtisadi artıma nail ola biləcək. Bu da təbii ki, iqtisadi artım tempinin yüksəlməsi deməkdir. Son bir ildə aparılan islahatlar nəticə etibarilə növbəti illər Azərbaycan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradır. Bu kontekstdən dövlət başçısının əvvəlki illərdə olduğu kimi, son bir ildəki fəaliyyəti ondan xəbər verir ki, Azərbaycan iqtisadi islahatların aparılması baxımından yeni mərhələyə qədəm qoyub. Bu keyfiyyət mərhələsi əvvəlki dövrlərdə formalaşmış infrastrukturun dəyərə çevrilməsi mərhələsidir. Ötən bir ildə aparılan islahatlar növbəti illərdə daha sürətli iqtisadi artımın əldə edilməsi üçün baza formalaşdırır.

Vüqar BAYRAMOV,
iqtisadi ekspert



Hazırda ölkənin hər yerində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının geniş əhali kütləsini əhatə etməsi, minlərlə ailəni həlli müşkül olan probleməndən qurtarması haqqında danışılır. Təsədüfi deyil ki, vətəndaş dolların manata nisbətən məzənnəsinin 0,78 manat olduğu dövrdə dollar krediti götürmüşdüsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib borcunu bağlamışdısa, indi həmin iki məzənnə arasındakı fərq ona geri qaytarılır.

Problemli kreditlərin həlli çox insanı müşküldən qurtardı



Ancaq söhbət yalnız devalvasiyalar dövründə götürülmüş dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülmüş kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dolları çox olan kreditlərə də güzəşt şamil edilmir. Artıq problemin həlli ilə bağlı atılacaq addımlar müəyyən edilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı şikayətləri araşdırmaq üçün Apelyasiya Komissiyası yaradıb və komissiya yaxın günlərdə fəaliyyətə başlayacaq. Komissiya Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş günü müddətində baxılıb cavab verilməsi nəzərdə tutulur.

Eyni zamanda, bank sisteminin

sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq olaraq 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, faiz dərəcələri aşağı salınsın, kapitallaşma təmin olunsun, banklar normal fəaliyyətlərini davam etdirə bilsin.

Bundan əlavə, problemli kreditlərə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılması nəzərdə tutulur. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları uyğun gəlməyindən ya təxirə salınmış, ya da bəlli olmayan müddətə qəder uzadılmışdır. Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər –problemin ciddiliyi, ağırlıq

yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənilib hazırlanması, icrası, icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunan çox qərarlar, o cümlədən də, problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır.

Məhərrəm ZÜLFÜQARLI,
tarix üzrə fəlsəfə doktoru

İnsan amili vacib məsələdir

Azərbaycan vətəndaşı hər zaman olduğu kimi, bu gün də dövlət siyasətinin mərkəzində dayanır. Xalqın rifahının yüksəldilməsinə istiqamətləndirilmiş əməli addımlar buna əyani sübutdur. Minimum əməkhaqqının, minimum pensiyaların, sosial müavinətlərin, tələbə təqaüdlərinin artırılması, problemli kreditlərin həll olunması və bu kimi

maq olar ki, 400-dən çox məhkuma şamil olunan növbəti əfv sərəncamı ölkəmizdə insan amilinin hər zaman öndə olduğunu göstərən daha bir əsaslı faktdır.

Dayanıqlı iqtisadiyyat – qüdrətlənən Azərbaycan

Cənab Prezidentimizin son seçkilərdəki parlaq qələbəsi, digər

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə layəqətlə xidmət edəcəyəm.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Ədəbiyyatımıza böyük dəyər

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı müvafiq sərəncam imzalayıb. Cənab Prezidentimizin imzaladığı bu sərəncam Azərbaycan ədəbiyyatına verilən yeni töhfə, klassik şairimizin ruhuna dərin ehtiram əlamətinin göstəricisidir. Sözündən sərəncam həm də ulu öndər Heydər Əliyev siyasi kursuna növbəti sadiqlik nümunəsidir. Çünki böyük müfəkkirimizin 600 illik yubileyi məhz ümummilli liderimizin təşəbbüsü ilə UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub.

Əlbəttə, yuxarıda qısaca qeyd olunanlar son bir ildə qazanılmış zəfərlərin cüzi qismidir. Bir gənc olaraq inanıram ki, qarşıda dövlətimiz yeni islahatlar dalğasına bürünəcək, müstəqilliyimiz daha da möhkəmlənəcək və dünyaca böyük siyasətçi olan Heydər Əliyevin ideyaları daim Azərbaycanı işıqlandıracaq. Hörmətli ölkə başçımızın söylədiyi kimi, “fəxr edirik ki, müstəqilliyimiz möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

Mehti NAMAZOV,
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də yenidən dövlət başçısı seçilməsinin bir il tamam oldu. Cənab Prezidentin 2003-cü ildə hakimiyyətə gəldiyi ilk vaxtdan etibarən həyata keçirdiyi səmərəli idarəçilik strategiyası ötən bir il ərzində də davam etdirildi. Yeri gəlmişkən, Fransanın “Opinion Way” şirkətinin apardığı rəy sorğusunda iştirak etmiş respondentlərin 85,1 faizli Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son bir ildə görülən işləri müsbət qiymətləndirib. Bu, bir daha Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü sosial siyasətin əhali tərəfindən böyük rəğbətlə qarşılanmasının və onun siyasətinin dəstəklənməsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, son bir ildə də inkişaf ənənəsinə sadiqlik təzahürü olan bir sıra islahatlar aparılıb və uğurlar qazanılıb.

Inkişaf ənənəsinə sadiqlik

digər faktlar Azərbaycan dövlətinin öz vətəndaşına göstərdiyi yüksək qayğının bariz nümunəsidir. Həmçinin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri böyük uğur göstəriciləri kimi xarakterizə etmək məqsəduyğundur.

Bundan başqa, məlum olduğu kimi, 2019-cu il martın 16-da ümumilikdə 431 nəfəri əhatə edən əfv sərəncamı imzalanmışdır. Həmin 431 nəfərdən 399 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilənlərdir ki, onlardan da 14-ü xarici vətəndaşdır. Əminliklə vurğula-

sahələrdə olduğu kimi, iqtisadi sferada da yeni nailiyyətlərə yol açıb. 2019-cu ilin ilk iki ayının yekunlarına görə, 3 faizə yaxın iqtisadi artım müşahidə edilib. Eyni zamanda, inflyasiya 2 faizdən aşağı düşüb. Bundan əlavə, Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerdə qərarlaşmaq, 10 ən islahatçı dövlət siyahısında yer almaq və 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan olunmaq məhz ölkəmizdə aparılan dərin iqtisadi islahatların nəticəsidir.

Əvvəlki illərdə olduğu kimi, bu gün də əsas hədəf biznes və investisiya mühitinin daha da

yaxşılaşdırılmasına yönəlib. İqtisadiyyatın şaxələndirilməsi prosesi sürətlə gedir ki, bu da qeyri-neft sektorunun inkişaf tempini artırır. Kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində böyük irəliləyiş nəzərə çarır. Sahibkarlar daim dövlətin dəstəyini hiss edirlər (martın 26-da Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğından zərər görmüş şəxslərlə bağlı atılan humanist addımlar bunu təsdiqləyir) və bu, onlarda ruh yüksəkliyi yaradır. Əlbəttə, sahibkarlığın, ümumilikdə iqtisadiyyatın inkişafı naminə görülən bütün kompleks tədbirlər ilk növbədə məşğulluğun təmin edilməsinə böyük təkan verir.

Regionda sülh və təhlükəsizlik təmin olunmalıdır



Regionda baş verən son proseslər belə deməyə əsas verir ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində əldə etdiyi uğurlar bizi hərbi, siyasi və diplomatik üstünlüklər qazandırır.

Çünki həmin döyüşlərdən sonra ordumuz Naxçıvanda Günnüt əməliyyatında daha bir uğura imza atmış, diplomatik yamiz Ermenistan rəhbərliyini danışıqlar stoluna qaytarmış və “Dövlət başçılarının Vyana görüşü” kimi tarixə düşən məlum müzakirələrə nail olmuşuq. Vyana danışıqlarından yarım ay sonra – aprelin 15-də isə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskvada keçirilən

görüşü faydalı və substantiv adlandırıldı.

Fikrimcə, dünya birliyi, xüsusən, beynəlxalq təşkilatlar işğalçıya öz yerini göstərmək istiqamətində yetərli olmasa da, müəyyən addımlar atmağın tərəfdarı olduğuna sübut edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyanovun kütləvi informasiya vasitələrinə verdiyi müsahibədən də görünür ki, artıq “buz yerindən tərpənilir”. Nazir tam şəkildə irəliləyişin olmasını deyə bilməyə də, vurğulayır ki, Ermənistan tərəfi ilə problem yaradan bəzi məqamları ətrafı və daha dərinə başa düşə bildik: “Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını məsələsini qaldırırdı. Bu dövr fikri əsasında çox

dərin müzakirələr apardıq”.

Xüsusilə maraqlı olan məqam odur ki, Moskvada gündəliyə gətirilən məsələlər həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Bildirilir ki, erməni və azərbaycanlı jurnalistlərin Yerevana, Bakıya, Dağlıq Qarabağa səfər etməsi, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhəlinin təhlükəsizliyinin təmin olunması barədə razılıq əldə edilib. İnanıram ki, bütün bunlar qarşıda daha uğurlu danışıqların olacağı barədə düşünməyə əsas verir. Hər halda, Azərbaycan tərəfi münəqışənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və bu mövqeyində israrlıdır.

Ağaverdi PAŞAYEV,
professor



Nazir deyib: “Ümumiyyətlə, çox geniş və substantiv danışıqlar aparılıb. Üçtərəfli görüşdə indiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətrafı və daha dərinə başa düşə bildik. Ümumiyyətlə,

Moskva danışıqlarını uğurlu hesab edirik

Bugünlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ münəqışəsinin nizamlanması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilir. Ele xarici işlər naziri Elmar Məmmədyanov da görüşdən sonra Azərbaycan jurnalistlərinə açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak etdiyi Moskva görüşündə bir neçə yeni təklif müzakirə olunub.

2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirə apardıq”.

Nazir danışıqların mahiyyətini bir qədər də

dəqiqləşdirərək bəyan edib ki, “Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələni qaldırırdı. Biz isə, ilk növbədə, Ermənistan qoşunlarının işğal



altındakı torpaqlardan çıxarılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması məsələsini gündəmə gətirdik. Bu dövr fikri əsasında geniş müzakirə apardıq və danışıqları davam etdirmək haqqında razılığa gəldik”.

Eyni zamanda, görüşdə həm Rusiya, həm digər həmsədr dövlətlər, həm Azərbaycan, həm də Ermənistan yeni təkliflər səsləndiriblər. E. Məmmədyanov deyib ki, bu istiqamətdə də işlər davam etdiriləcək. Bundan əlavə, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq.

Elmar Məmmədyanovun Zöhrab Mnatsakanyanla görüşündə daha bir məsələ üzrə razılıq əldə olunub:

“Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərrüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ümid edirik ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq və sakinlərə öz torpaqlarında işləməyə imkan yaradılacaq”, – deyər Azərbaycanın nazir bildirib.

Hesab edirik ki, münəqışənin nizamlanması ilə bağlı istər Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan, istərsə də XİN başçıları arasında danışıqların intensivləşməsinin özü mühüm bir irəliləyişdir.

Nizami SÜLEYMANOV,
tarix elmləri doktoru

Ölkənin tanınmış tarixçi, ədəbiyyatşünas və mətnşünas alimlərinin iştirakı ilə aprelin 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən elmi sessiya akademik Ramiz Mehdiyevin yenidən çapdan çıxmış “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsinə həsr edilmişdi. “Şərq-Qərb” nəşriyyatında buraxılmış bu əsərin qısa müddətdə ölkənin elmi və ictimai-siyasi həyatında geniş əks-səda doğurması, ilk növbədə, kitabda qaldırılan problemlərin aktuallığı, yüzillər əvvəl baş verən hadisələri təhlil etsə də, bu gün üçün son dərəcə gərəkliliyi ilə bağlıdır.

Elmi sessiyanın açılışındakı nitqini bu mülahizələrlə başlayan muzeyin direktoru, akademik Rəfael Hüseynov “Akademik Ramiz Mehdiyevin araşdırmalarında milli düşünce, milli tarix və milli inkişaf məsələlərinə yeni baxış” adlı məruzəsini təqdim etdi. Bildirildi ki, bu yeni kitab, əslində, akademik Ramiz Mehdiyevin son bir neçə ildə nəşr edilən və Azərbaycan tarixşünaslığında əsl hadisə sayılan silsilə əsərlərinin davamı və ayrılmaq tərkib hissəsidir.

Müəllifin hələ əsas mövzu-ya keçmədən öncə irəli sürdüyü və Azərbaycan tarixşünaslığının vəziyyətləri ilə əlaqədar mülahizələrinə toxunan Rəfael Hüseynov qeyd etdi ki, hər bir dəyərli elmi əsərin qiymətini müəyyənləşdirən ilk cəhət onun yalnız hansısa suallara cavab verməsi deyil, həm də hansı mühüm sualları qaldırması, yeni axtarışlar üçün üföqlər açma bilməsidir. Bu mənada akademik Ramiz Mehdiyevin yeni araşdırmasının müqəddiməsində qaldırdığı problemlər Azərbaycan tarixşünaslığının gələcək inkişafı üçün proqram səciyyəsi daşıyır.

Məruzəsinə davam edən akademik Rəfael Hüseynov dedi: “Görkəmli alim milli tariximizi tədqiq etməyi heç də yalnız keçmişdə baş vermiş hadisələri araşdırmaq kimi qavramamağı tövsiyə edərək, hər belə araşdırmada həm də bugü-nümüzü və sabahımızı görməyi ən doğru yol sayır, tarix elmini arxada qalmış zamanları müasir dövr və maraqlarla birləşdirən körpü adlandırır. Lakin bizim keçmişimizi öyrənmək sahəsində uğurlarımız nə səviyyədədir? Ötmüş onillərdə ilk mənbələr əsasında tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən bir silsilə monoqrafiyalar yazıl-sa da, kompleks araşdırmalar yerinə yetirilsə də, təəssüf ki, onların əksəriyyəti sovet dövründə ortaya çıxmış əsərlərdir. Həmin dövrün siyasi şərtləri isə heç də bütün həqiqətləri olduğu kimi ifadə etmək, hətta tarixi mənbələri tam həlaldə nəşr etmək imkanı vermirdi. Müstəqillik dövrünün açdığı imkanlar yalnız ölkəmizdə deyil, xaricdə saxlanan mənbələri və əlyazma irsini də araşdırmalara cəlb etmək fürsətinin yaranması tarixçi alimlərimizə geniş fəaliyyət sahəsi təklif edir. Lakin aka-demik Ramiz Mehdiyevin haqlı olaraq vurğuladığı kimi, tarixçilərimizin böyük əksəriyyəti yazılarını artıq hazır, tərcümə və tədqiq edilmiş əsərlər üzərində qurmaqdan uzağa getmir, nəticədə bir çox ümdə suallara cavablarını tapmasında çətinliklər yaşanır. Həmin səbəbdən tarix akademik Ramiz Mehdiyevin tarix elminin qarşısına təxirə salmadan həll edilməli bir neçə ciddi vəzifə qo-yur. İlk növbədə, mənbəşünaslığın inkişafına nail olmaq, tariximizə aid müxtəlif dillərdə qələmə alınmış məxəzərlərin tərcüməsi və nəşri işini sisteme salmaq; ikincisi, ölkəmizdən kənarlarda, Rusiyanın, İranın, Türkiyənin, Avropa dövlətlərinin kitabxana və fondlarına, arxivlərinə saxlanılan mənbələri əhatəli şəkildə müəyyənləşdirərək tədqiqatla cəlb etmək; üçüncüsü, tədqiqatlarla yeni yanaşma və təhlil modellərini tətbiqinə nail olmaq, köhnə stereotiplərdən qurtulmaq; dördüncüsü, milli varlıqlıq, milli keçmişimizlə bağlı əsərlərin hamı üçün maraq kəsb etdiyinə nəzərə alaraq tədqiqat mövzularını qarşılıqlı müqayisə və müzakirələr əsasında müəyyənləşdirmək və digər bu qəbil icrası vacib olan şərtlər.

Məruzəçi bu məsələyə də xüsusi diqqət yönəltməli ki, akademik Ramiz Mehdiyevin milli təfəkkür, milli tarix, milli dövlətçilik, milli inkişafı bağlı araşdırmaları digər peşəkar tarixçilərimizin əsərlərindən fərqləndirən bir mühüm keyfiyyət göstəricisi də ondan ibarətdir ki, o, güclü alim olmaqla yanaşı, həm də təcrübəli, müstəqil dövlət xadimidir. Toxunduğu idrakin problemi həm də ümummilli kontekstdə nəzərdən keçirir, araşdırmalarını praktik fayda-sız, gələcək tədqiqatımızda və daha düzgün yollar seçə bilməyimizdəki təsirlərini də nəzərə alır.

Elmi sessiyada “Sənədlərin tariximizin xanlıqlar dövrü haqqında söylədiyi həqiqətlər” adlı məruzə ilə çıxış edən tarix elmləri doktoru, professor Kamil İbrahimov bildirdi ki, tarix buraxılmış səhifəli, yaxud məsuliyyətsizliyi heç vaxt bağış-lamır. Akademik Ramiz Mehdiyev təxminən yarım əsrlik bir zaman kəsiyini əhatə edən xanlıqlar dövrünə, feodal hərc-mərcliyə və bitib-tükənmişlərə ara müharibələri ilə müşayiət edilən və nəhayət, tarixi torpaqlarımızın ikiye bölünməsinə gətirib çıxaran bu keşməkeşli dövrə layiqli siyasi qiymət verir. Akademikin bu kitabında çoxsaylı mənbə, elmi ədəbiyyat əsasında yazılmış, həmçinin xarici dillərdə nəşr olunmuş mənbələrdəki bir sıra təkzibolunmaz faktlara isti-

nad edilmişdir. Vaxtilə dahi Albert Eynşteyn yazırdı ki, tarix siyasətdən kənar olan zaman riyaziyyat qədər dəqiq, fizika qədər qərəzsiz elmdir. Tarixi qərəzsiz edən onun altında yatan arxiv sənədləri olur. Ramiz Mehdiyev bu toplusunun tərtibatında həm bir tarixçi, həm də bir siyasətçi kimi çıxış edib. Eyni zamanda, Azərbaycanın çoxsaylı tarixçilərinə meydan verərək qeyd edib ki, ölkəmizdən kənar arxiv sənədləri ilə bağlı hansı çətinliklər varsa, həmin çətinlikləri də aradan qaldırmağa dövlət hazırdır.

Bildirildi ki, müəllif iki strateji məqam üzərində ayrıca dayanır. Birinci məqam ondan ibarətdir ki, xanlıqlar dövründə Azərbaycan dövlətçiliyi Səfəvilər dövründən etibarən yaradılan, Nadir şahın hakimiyyəti illərində isə bir qədər möhkəmləndirilən mərkəzləşmə

zin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında yer alıb. Ana dilimizdə təqdim olunan bu kitabda Azərbaycan tarixində təzadlı, mübahisəli məqamlarla bağlı olan xanlıqlar dövrünə aid 22 yeni, indiyədək tarixşünaslığımızda məlum olmayan siyasi-tarixi sənəd öz əksini tapmışdır. Həmin sənədlər əsasən, Rusiya–İran müharibələri dövründə Qacar və Rusiya hərbi komandanlığı ilə bağlı siyasi-tarixi mənbələrdir. Təqdim olunan tarixi sənədlər xanlıqlar dövrünün siyasi mənzərəsini bir daha işıqlandıraraq, həmin dövrün daha dərinlən təhlili, yeni yanaşma üçün elmi mənbələrə, arxiv sənədlərinə, təkzibedilməz faktlara əsaslanan möhkəm bir zəmin yaradır.

Qeyd edildi ki, akademik Ramiz Mehdiyevin bu əsəri sayəsində ilk dəfə olaraq oxucu Azərbaycanın

araşdırmalara, tarixi romanlara, film ssenarilərinə çıxır açır.

Fikirlerini yekunlaşdırən professor Ş.Əlibəyli söylədi ki, akademik Ramiz Mehdiyevin aşağıdakı fikrini kitabın leytmotivi hesab etmək olar: “Tarix ondan zəruri dərslər çıxarmadıqı təqdirdə daha amansızlıqla təkrar olunur”. Əminlik ki, xalqımız bir daha belə amansızlıqla üz-üzə durmaz.

Elmi sessiyada “Tarixi sənədlərin milli keçmişimiz kontekstində yeni oxunuş zəruriliyi” mövzusunda məruzə ilə çıxış edən filologiya elmləri doktoru, professor, muzeyin elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri Kamil Allahyarov qeyd etdi ki, akademik Ramiz Mehdiyevin bu əsəri Azərbaycan tarixinin çox mürekkəb və ziddiyyətli hadisələri, əks mövqeləri ifadə edən fikirlərlə dolu bir dövrünə həsr olunub. Həmin dövrdə, yəni XVIII əsrin sonu – XIX əsrin başlan-gıcında Azərbaycanın daxili və xarici siyasi vəziyyəti çox gərgin idi. Kitabın birinci fəslində qeyd edildiyi kimi, əvvəl Şəki, sonra isə Quba xanlıqlarının Azərbaycan torpaqlarını öz xanlıqları ətrafında birləşdirmək, vahid Azərbaycan dövləti yaratmaq cəhdləri boş-a çıxdı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi vəziyyətinin gərililiyi, digər tərəfdən isə xarici istilalar, İranın və çar Rusiyanın bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri əngəl törədirdi. Ayrı-ayrı xanlıqların hakimlərinin öz şəxsi

bu fərmanları qəbul etməkdən imtina etdilər. Bununla əlaqədar 1795-ci ildə Ağə Mehəmməd xan böyük qoşunla Cənubi Qafqaz hüduclarına üz tutdu. O, talış, Naxçıvan və İrəvan xanlıqlarını özünə tabe edəndən sonra Şuşa qalasına, daha sonra isə Tiflisə üz tutdu. Gürcüs-tanda Qacar Tiflisi tutandan sonra qərar və qırğınlar törətdi. Bundan sonra gürcülər ruslara müraziət edərək onların himayəsinə keçmək istədiklərini bildirdilər və beləliklə də rus qoşunlarının Cənubi Qaf-qaza yolu açıldı. Akademik Ramiz Mehdiyev tərəfindən Azərbaycan tarixşünaslığında yeni döviyyəyə buraxılan sənədlər də məhz birinci Rusiya–İran müharibəsi arafəsindəki, müharibənin gedişindəki və on-dan sonrakı dövrü əhatə edir və indiyədək qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirir.

Bu da vurğulandı ki, kitabda yer almış 22 məktubun və fərmanın mətnindən gələcəkdə başqa tədqiqatçılar da faydalana bilər. Akademik Ramiz Mehdiyevin kitab-da vurğuladığı əsas niyyətlərindən biri də elə odur ki, bu və bu qəbil sənədlər təzədən, ayrı göz-lə oxunsun, onlara indiyədək verilmiş ənənəvi qiymətləndirmələrdən fərqli, milli maraqlara daha çox cavab verən yozumlar təqdim edilsin.

Elmi sessiyada maraqla qarşıl-anan, müzakirə edilən kitabın müfəssəl təhlilini verən “Akademik Ramiz Mehdiyevin araşdırmalarında



Akademik Ramiz Mehdiyevin alimlərimizi milli tarixin öyrənilməsində yeni axtarışlara səfərbər edən əsəri



prinsipindən məhrum olur. İkinci məqam isə xalqımızın məhz həmin siyasi dövrün səhifələri ucbatından ikiye bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşama-ğa davam etməsi ilə bağlıdır.

Akademik Ramiz Mehdiyevin Qacarlar xanədanının həm etnik, həm də siyasi genotipi barədəki mötəbər mənbələrə, konkret faktlara əsaslanan qənaətləri, metodoloji mahiyyəti olduqca mükəmməl milli tarixşünaslıq dərsləridir. O yazır ki, “Qacarlar heç zaman azərbaycanlı maarifçilərin ana dilində məktəb açmaq təşəbbüsələrinə mane olma-mış, bu ideya uğrunda mübarizə aparılanlara qarşı heç vaxt dövlət səviyyəsində hər hansı bir təqib həyata keçirməmişlər”.

Kitabda verilən faktlar göstərir ki, ana dilində müasir, dünyəvi təhsil ideyasını həyata keçirmək istəyənlər daha çox yenilliklərə, tərəqqiyə, müasirliyə qənim kəşlələn mühafizəkar, xurafatçı ruhanilərin müqaviməti ilə qarşılaşmış, onlar tərəfindən təzyiqlərə məruz qalmış-lar. Bu cür hallar o dövrdə təkcə Qacarlar dövləti üçün deyil, bütün İslam dünyası, o cümlədən Qafqaz Azərbaycanı üçün də xarakterik idi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfaq Əlibəyli “Azərbaycan siyasi tarixinə xanlıqlar dövrünün təsiri” adlı məruzəsini məxəzərlərin tarixin öyrənilməsində müstəsna əhəmiyyəti haqqında düşüncələrini bölüşməklə başlaya-raql bildirdi ki, zamanın sükutunu pozan, onun dinlənənlər dastan-lar, bayatılar, nəğmələr və digər bədii nümunələr və musiqi əsərləri, tədqiqatlar vardır. Bunlara zaman-zaman bəzən müəyyən əlavələr edilir, itisalar olur, bəzən də onlar müəyyən təhriflərə məruz qalır, hətta bəzən ünvənləri belə dəyişə bilər. Amma bu səssiz zamanla bağlı sənədlər də mövcud olur ki, onları təhrif etməyə, üzərində dəyişikliyi aparmaya heç zaman gücü çatmır. Bəzən gizli qalan, insan gözündən yayınan, tarixi həqiqətləri əks etdirən bu sənədlər üzə çıxdıq-da müəyyən zaman kəsiyi, tarixi dövr barəsində çox söz deyə bilər. Unudulmağa, təhrifə zamanın gücü çatmayan belə sənədlər və onların obyektiv dəyərləndirilməsi akade-mik Ramiz Mehdiyevin “Tariximi-

xanlıqlar dövrünə yeni bir müstəvidə nəzər salmaq imkanı əldə edir. Həmçinin kitabda indiyədək qapalı qalmış bir sıra tarixi məqamlara obyektiv münasibət ortaya qoyu-lur, çar Rusiyanı tərəfindən Şimali Azərbaycan xanlıqlarının işğalı, Gü-lüstən və Türkmənçay müqavilələri ilə bağlı təfərrüatlar, xanlıqlar dövründəki siyasi səhvlərin acina-caqlı nəticələri açıqlanır. Müəllif belə bir qənaətə gəlir ki, hakimiyyət və taxt-tac naminə gərilməz müttəfiqlik münasibətlərinə gədən Azərbaycan xanlarının hamısının sonu bir qanunauyğunluq kimi faciəli olub. Müəllif fikrini davam etdirərək, İbrahim xanın və ailəsinin qətlini, Salım xanın, Mustafə xanın Azərbaycandan didərgin düşməsinə xatırladı, oxucunu bunlar üzərində düşünməyə sövq edir.

Fars dili üzrə mütəxəssis olan məruzəçi kitabda dəfə edilmis sənədlərin fərca orijinallarını və tərcümələrini tutuşdurduğunu bildirdi. Məhz tarixi məxəzərlə belə dəqiq tərcümə və şərh-lərlə təqdim edilməsinin elmimizə fayda verəcəyini vurğulayaraq, tarixçilərimiz, mənbəşünaslarımız tərəfindən nümunə, model olaraq götürülməsini məsləhət gördü. Qeyd olundu ki, qədim tarixi və siyasi sənədlər olan məktublارın təqdimatında xronoloji ardıcılıqla yanaşı, bədii, məntiqi bir keçid də hiss olunmaqdadır. Belə də müəllifin güclü məntiqi-fəlsəfi ümumiləşdirmə məharətindən, fərdi üslubunun rəvanlığından, ifadə seçiminin düzgün və sədəliyin-dən xəbərlər verərək, materialı daha da oxunaqlı edir. Xanlıqlar döv-rünün ətraflı tədqiqatı, maraqlı ümumiləşdirmələr, mülahizələr, düzgün siyasi təhlil bu mövzu ilə maraqlananlar üçün təkzibedilməz tarixi faktlara əsaslanan yeni bir elmi zəmin yaradır. Vurğulandı ki, akademik Ramiz Mehdiyevin tarixi-mizin bəzi mübahisəli səhifələrinə analitik təhlillə açıqlama gətirən, milli ictimai şüurun inkişafı üçün əhəmiyyət kəsb edən yeni kitabı yalnız tarixçi alimlər üçün dey-il, filosoflar, ədəbiyyatşünaslar, mədəniyyətşünaslar və ümumən, hər bir azərbaycanlı üçün dəyərli tarixi-elmi mənbədir. Bu funda-mentali tədqiqatla müraziət edən hər bir şəxs keçmiş irsimizi olduğu kimi, uğursuzluqlar və qələbələrle birlikdə öyrənmək imkanı əldə edir. Kitab neçə-neçə yeni tədqiqatlara,

mənafələrindən əl çəkməməsi, öz xanlığını qoruyub saxlamaq naminə bir-birinə güzaştə getməməsi də bu işə əsaslı surətdə mane oldu. Belə bir şəraitdə Azərbaycan göz dikmiş şahlıq İranının və çar Rusiyanının işğalı planlarına qarşı dura biləcək vahid qüvvə yox idi. Hələ I Pyotr dövründə başlanmış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı ələ keçirmək cəhdlərindən sonra XIX yüzilliyin lap başlanğıcında çar Rusiyanı bütün Cənubi Qafqazı tutmaq planlarını həyata keçirməyə hazırlaşdı. Azərbaycanın çar Rusiyanı tərəfindən zəbt edilməsinə sovet dövründə belə qiymət verilir ki, guya bu aktın müsbət tərəfləri də olmuşdur. Ancaq akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycanın şimal torpaqlarının çar Rusiyanı tərəfindən ələ keçirilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirdi.

Akademik Ramiz Mehdiyevin araşdırmalarında, xüsusən də Şah İsmayıl, Səfəvilər xanədanına həsr edilmiş tədqiqlərində mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması yolunda tarixi şəxsiyyətlərimizin aparmış olduğu mübarizələrə ayrıca diqqət yetirilir. Bu kitabda da akademik Ramiz Mehdiyevin həmin xəttə sadiq qaldığını və oxucusuna məhz həmin həqiqətin millətimizin inkişafındakı ən əhəmiyyətli məqam olduğunu aşılmasına şahid oluruq. Əsər və tədqiqatla cəlb edilmiş mənbələrdə göstərilir ki, hələ XVIII əsrin ikinci yarısından, yeni Nadir şahın qətlindən sonra yaranan Azərbaycan xanlıqları arasında vahid iqtisadi və siyasi mərkəz yox idi, ayrı-ayrı xanlıqlar isə qapalı həyat sürürdü. Azərbaycanın bütün xanlıqlarının siyasi tarixi arasıksiləməz müharibələr və qarlı saray çevrilişləri ilə dolu idi. Bir-biri ilə rəqabət apar-an xanlıqlar arasındakı müharibələr onları daha da zəiflədir və xarici qüvvələr qarşısında müqavimətlərini azaldırdı. XVIII əsrin 80-ci illərinin ortalarında İranda hakimiyyətə gələn Ağə Mehəmməd Qacar Azərbaycan xanlıqlarını yenidən birləşdirmək qərarına gəldi. Bununla əlaqədar o, bütün Cənubi Qafqaz xanlarına fərmanlar göndərərək onlardan itaət əmrini olaraq övədlərini girov kimi onun yanına göndərməsini tələb edirdi. Ancaq Azərbaycan xanlarının əksəriyyəti və gürcü hakimi II İrakli

tarixi həqiqətlərin alt qatını görmək və dəyərləndirmək ustalığı” adlı məruzəsində tarix elmləri doktoru, professor Solmaz Tohid-Rüstəmov qeyd etdi ki, kitab “Xanlıqlar dövrü və onun Azərbaycanın siyasi tarixinə təsirləri” adlı tədqiqat ilə başlayır və alınan ilkin nəticə, başlığından da göründüyü kimi, bu tarixin, ilk növbədə, Azərbaycan dövlətçiliyi mövqeyindən, yəni sırf siyasi konsepsiya əsasında yazılmasıdır. Bu tədqiqat müəllifin mövqeyi, dövrün tarixi hadisələrinə yanaşma və qiymətləndirmə baxımından Azərbaycan tarixşünaslığında bu dövrə dair indiyədək mövcud olan konseptual yanaşmadan əsaslı surətdə fərqlənir. Bu məsələ üzərində ətraflı dayanandan daha 2 mühüm məqamı çox qısa şəkildə izah edək. Məlumdur ki, müstəqilliyə qədər Azərbaycan tarixşünaslığın-da xanlıqlar dövrü əsasən tarixçilik və ideoloji yanaşma mövqeyindən tədqiq edilib və qiymətləndirilib. Yeni, İran dövlətinə Nadir şah Əfşarın ölümdən sonra mərkəzdənqəçmə qüvvələrinin canlanmasının ilkin şərtləri və xanlıqların yaranmasının tarixi-siyasi və iqtisadi şərtləri araşdırılıb. Azərbaycan xanlıqlarının istər ümumi və istərsə də ayrı-ayrılıqda tarixinin həmin dövrün ziddiyyəti, feodal dəyişniqliyi, xanlıqlar arasında hakimiyyət çəkişmələri və müharibələri ilə səciyyəvi olduğu vurğulanıb. Bununla belə, ümumiliklə, xanlıqlar dövrü Azərbaycan ərazilərinin bilavasitə İrandan ayrılması prosesinin başlanması, xanlıqların ilk yarımüstəqil, kiçik Azərbaycan dövlətçiliyinin əsasını qoyması kimi xarakterizə olunub, eləcə də Azərbaycan–türk xalqının formalaşması tarixinin də bu zamandan başlanması hesab edilib. Sovet dövründə ayrı-ayrı xanlıqların Rusi-ya hakim dairələri ilə münasibətləri müəyyən mənada obyektiv işıqlan-dırılısa da, ümumən Azərbaycanın Rusiya tərkibinə könlüldə daxil olması tezisi əsas götürülüb. Lakin 1990-ci illərdən sonra tanınmış tarixçilərin əsərlərində artıq bu məsələyə münasibət dərhal dəyişib, bir sıra mənbələr, o cümlədən xanların Rusiya təmsilçiləri ilə məktubları dəfədən dəfəyə tarixinin elmi baxımdan obyektiv işıqlandırılması cəhdləri edilib və xanlıqlar döv-rü bir daha Azərbaycan müstəqil dövlətçiliyinə gətirən bir zaman kəsiyi kimi təqdim olunub. Akade-mik Ramiz Mehdiyevin adıçəkilən kitabında bu məsələlərdə bir qədər fərqli mövqe ortaya qoyulur. Bu mövqe, ilk növbədə, müəllifin əvvəlki kitablarından – Şah İsmayıl Səfəvi və Nadir şah Əfşara həsr edilmiş əsərlərində irəli sürülən Azərbaycan dövlətçiliyi konsepsiyasının artıq XVIII əsrə təbii və bu mövzunun davamı məqsədindən irəli gəlir. Məhz bu konsepsiyaaya söykənərək müəllif Azərbaycan xanlarını vahid dövlət prinsipini pozmağa və mərkəzdənqəçmə proseslərində yaxından iştirak etməkdə, feodal hərc-mərcliyi, hakimiyyət uğrunda ara müharibələri, bu səbəbdən birləşə bilməməkdə, düşmən istilası-nı qarşısını almamaqda, eləcə də erməni əhalisinin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsinə imkan verməkdə tənqid edir.

Azərbaycan xanlarının Rusiyaya meyil etməsi, bu zaman Kürəçay müqaviləsini imzalamış Qarabağ xanı İbrahimxəlil və rus zabiti Sisianovla son döyüşə girmiş Gəncə hakimi Cavad xanın fərqli, lakin eyni dərəcədə faciəli aqibəti də həmin mövqedən qiymətləndirilir.

Bu iki əsas mövzudan əlavə, kitab müəllif məqaləsində daha bir mövzu xətti ayrıca qeyd edilməlidir. Bu da Qacarlar dövrü-nün Azərbaycan tarixşünaslığında və ədəbiyyatında işıqlandırılma-sıdır. Müəllif bu sahədə görülen işləri yuxarıda göstərilən kon-septual mövqedən çıxış edərək ümumən mənfi və qeyri-qənaətbəxş qiymətləndirir.

Elmi sessiyanın iştirakçı-larına daha bir məruzəni Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, profes-sor Xatirə Başirli təqdim etdi. O, “Azərbaycan xanlıqları siyasi tarix müstəvisində” adlı məruzəsində bu cəhətə ayrıca diqqət yönəltməli ki, akademik Ramiz Mehdiyevin ədəbi, ictimai cəmiyyətə təqdim etdiyi bu qiymətli əsər, heç şübhəsiz, tariximizin xanlıqlar dövrünün siyasi irsi, fəaliyyəti haqqında faktlara, mənbələrə söykənərək son illərdə yazılan ən dəyərli araşdırma-dır.

Akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün səhifələrindən nəticələr çıxarmağa tövsiyə edir, həmin dövrü – xanlıqlar tarixini obyektiv, ədalətli tənqid etməkdən çəkinməməyə çağırır. Səfəvilər dövründən yaradılan, Nadir şahın hakimiyyəti illərində isə daha da möhkəmləndirilən mərkəzləşmə prinsipindən Azərbaycan xanları mənəmlik, satqınlıq ucbatından məhrum olurlar. Vaxtilə Səfəvi şah-larının, xüsusilə Şah İsmayıl Xətai-nin və Nadir şahın hərbi dühəsi, siyasi məharəti hesabına geniş coğra-fiyanı əhatə edən, böyük nüfuzə malik Azərbaycan türklərinin dövləti məhz xırda feodal hərc-mərcliyi, çar Rusiyanın müdaxiləsi nəticəsində ayrı-ayrı bölgələrə, qruplara, tayfa-lara parçalanır. Tarixi məlumatların təhlildən birmənalı şəkildə aydın olmur ki, çar Rusiyanı cidd-cəhdle ermənilərin, gürcülərin, həmçinin Qarabağdakı Albə ruhanilərin əli ilə Cənubi Qafqazda, Səfəvi dövlətinin torpaqlarında xristian dövlətinin yara-dılmasına çalışırdı.

Xatirə Başirli kitabda diqqəti çəkən bir məqamı da xatırladaraq bildirdi ki, erməni dövlətinin yaradı-lması prosesinin kökləri, gedişi və fəsadları haqqında bir çox kitablar yazılısa da, proseslərin pərdəarxası ilə bağlı xeyli vacib məqamlar hələ də qaranlıq qalır. İctimai fikrimizdə belə bir yanlış baxış hökm sürür ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması ikinci Rusiya – İran müharibəsindən sonra başlanan prosesdir. Ancaq tarixi mənbələri araşdıran akademik Ramiz Mehdiyev nəzərə çatdırır ki, çarizmin bu siyasi layihəsinin kökləri Səfəvilər dövlətinin qurub çətinə qədər gedib çıxır. Nadir şahın qətlindən və xanlıqların yaran-masından sonra isə bu proses daha geniş vüsət alıb.

Kitabda müəllif, çarizmin Azərbaycan xanlarına qarşı apardığı xəyanətkar siyasətin qurbanı olan Qarabağ hakimi İbrahimxəlil xanın

faciəli taleyindən xüsusilə söz açıır, onun müasiri olan Azərbaycan xan-larının bu ibrətamiz hadisədən dərs götürmədiklərini təəssüflə qeyd edir.

Qacarların Azərbaycanın dövlətçilik və mədəniyyət tarixindəki yerinə, bu sülalənin yetişdirdiyi görkəmli siyasətçilərin, hərbcilərin, diplomatların, incəsənət xadimlərinin həyatına dair yeni materiallar da ilk dəfə akademik Ramiz Mehdiyevin bu kitabında təqdim edilmişdir.

Elmi sessiyanın sonunda müzakirələrə yekun vuran akademik Rəfael Hüseynov “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının bir məziyyəti üzərində də dayanaraq dedi: “Aka-demik Ramiz Mehdiyevin bu əsərinin başlıca özəlliklərindən biri də onun Azərbaycan mənbəşünaslığının yeni inkişaf istiqamətlərini müəyyənləşdirməsidir. Müəllif haqlı olaraq göstərir ki, tarixi realiaqlar haqqında elmi auditoriyaya ob-yektiiv, düstür biliklər çatdırmaq bir xidmətdirsə, bundan az əhəmiyyətli olmayan digər iş həmin həqiqətlərin geniş xalq kütlələrinə də çatdırılma-sı üçün bədii əsərlərin, incəsənət nümunələrinin yaradılmasıdır. Akademik Ramiz Mehdiyevin bu qənaəti ilə razılaşmaq mümkün deyil ki, bəzən dəyərli, səviyyəli bədii əsərlər sırf elmi tədqiqatlarla müqayisədə daha geniş ictimaiyyətə çatır, həm də güclü emosional təsira malik olduğundan pəşəsindən asılı olmayaraq hər bir insan üçün maraq kəsb edir. Zənnimcə, bu, çox həssas bir məqamdır. Həqiqətdən, bəzən ayrı-ayrı insanların tarixi hadisələr və şəxsiyyətlər haqda mövqeyi ilə bədii əsərlərin məlumatı əsasında formalaşır. Ona görə də tarixi mövzuda yazan müəllifləri faktlara münasibətdə daha dəqiq olmağa, təhriflərə vəl verməməyə dəvət edən akademik Ramiz Mehdiyev birbaşa milli mənafədən çıxış edir.

Xanlıqlar dövrü tariximizlə bağlı müxtəlif dövrlərdə yaranmış sənət incilərini nümunə gətirərək aka-demik Ramiz Mehdiyev Yusif Vəzir Cəmənzaminlinin “Qan içində” romanını, Əbdürrəhim bəy Haq-verdiyevin “Oğla Mehəmməd şah Qacar” faciəsini, Səməd Vurğunun “Vaqif” dramını xatırladı, o əsərlərdə yaradılıqları dövrün möhürünün oqduğunu deyir. Amma başlıca məqsəd ondan ibarət olmalıdır ki, belə əsərlər dövrün siyasi yönəlmə və təzyiqlərindən uzaq qala bil-sin, həqiqətləri əyməsin, oxucunu çaşdırmasın. Ona görə də xanlıqlar dövrünün bədii ədəbiyyatda, sənət nümunələrində doğru, həm də yüksək estetik səviyyədə əks etdirən yeni əsərlərin yaradılmasına böyük ehtiyac duyulur”.

Akademik Rəfael Hüseynov son olaraq bildirdi ki, müasir Azərbaycan dövlətçiliyinin tərəqqisində bö-yük xidmətləri olan, eyni za-manda, ölkəmizdə tarix elminin, cəmiyyətşünaslığın, fəlsəfi fikrin inkişafına məhsuldar yaradıcılıq, bir-birindən sanballı elmi əsərləri ilə əvəzsiz töhfələr verən akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı yeni kitabı özülüyündə yüksək dəyər daşımaqdan sava-yı, başqa maraqlı tədqiqatlara da mötəbər zəmin yaradır.

**Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 16 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir**

Dövlət satınalmalarının vahid internet portalı haqqında

1. Ümumi müddəalar

1.1. "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə" (bundan sonra – Əsasnamə) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və dövlət satınalmalarının vahid internet portalının (bundan sonra - portal) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal aşağıdakıları təmin edir:

1.2.1. tender elanının dərc edilməsini;

1.2.2. tenderdə iştirak etmək üçün malgöndərinin (podratçının) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndində nəzərdə tutulan sənədləri satınalan təşkilata təqdim etməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə);

1.2.3. tenderdə iştirak haqqının ödənilməsini;

1.2.4. malgöndərinin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsinə;

1.2.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;

1.2.6. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını;

1.2.7. tender təkliflərinin təqdim olunmasını;

1.2.8. tender təklifinin təminatının verilməsini;

1.2.9. tender komissiyasının virtual iclaslarının keçirilməsini;

1.2.10. tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini;

1.2.11. satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və tenderin nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini;

1.2.12. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini;

1.2.13. tenderin əsas şərtlər toplusunun, tender prosedurlarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin və digər sənədlərin yerləşdirilməsini;

1.2.14. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda şikayət verilməsi və həmin şikayətə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını;

1.2.15. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satın-

ma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim olunmasını;

1.2.16. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını;

1.2.17. satınalan təşkilatın ödənişlə bağlı təsdiq bildirişi təqdim etməsini;

1.2.18. satınalma planının yerləşdirilməsini.

1.3. Portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru (bundan sonra - operator) olan Azərbaycan Respublikasının Antihissar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edir.

1.4. Bu Əsasnamədəki anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. **İstifadəçi** - satınalan təşkilat, malgöndərən (podratçı);

1.4.2. **satınalan təşkilatın elektron kabineti** – satınalma planlarının, satınalma prosedurları haqqında elanların (bildirişlərin) və həmin prosedurların nəticələrinin dərc edilməsini, ödənişlərin həyata keçirilməsini, operatorla və malgöndərlə (podratçı ilə) əlaqəni təmin edən xüsusi fərdi elektron sahifə;

1.4.3. **malgöndərinin (podratçının) elektron kabineti** – elektron satınalma prosedurlarında iştirak etmək üçün ödənişin həyata keçirilməsini, operatorla və satınalan təşkilata əlaqəni təmin edən xüsusi fərdi elektron sahifə.

1.5. Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanma xərcləri dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının portal ilə integrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

2. Portalın fəaliyyət prinsipləri

2.0. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlıqın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;

2.0.2. istifadə asanlığı və rahatlığı – portaldan istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.0.3. səmərəlilik – mümkün qədər az resursdan istifadə edilməklə, nəzərdə tutulan nəticənin əldə olunması;

2.0.4. operativlik – müvafiq sənədlərin və müraciətlərin təqdim edilməsini, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasını və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi;

2.0.5. təhlükəsizlik – sertifikatlaşdırılmış program təminatından və program-texniki vasitələrdən istifadə edilməsi, məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsi;

2.0.6. fasiləsizlik – portalda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq,

ƏSASNAMƏ

fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

2.0.7. modulluq və miqyaslılıq – mövcud informasiya sistemində ciddi dəyişikliklər edilmədən proqram-texniki komponentlərin inkişaf etdirilməsi.

3. Portalın texniki infrastrukturunu

3.1. Portalın infrastrukturunu texniki-texnologiyə və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr;

3.1.2. telekommunikasiya kanalları;

3.1.3. elektron xidmətlər modulu;

3.1.4. idarəetmə sistemi;

3.1.5. etibarət mərkəzi;

3.1.6. arxiv mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. Elektron xidmətlər modulu aşağıdakıları təmin edir:

3.3.1. satınalma planlarının, satınalma prosedurları haqqında elanların (bildirişlərin) və həmin prosedurların nəticələrinin dərc edilməsini;

3.3.2. "Elektron Hökumət" İnformasiya Sistemindən məlumatların (əldə edilməsi məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsini;

3.3.3. tenderdə iştirak etmək üçün nəzərdə tutulan sənədləri malgöndərinin (podratçının) satınalan təşkilata təqdim etməsini;

3.3.4. malgöndərinin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsinə;

3.3.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;

3.3.6. satınalan təşkilatla malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını, əsas şərtlər toplusunun əldə olunmasını, tender təkliflərinin təqdim olunmasını;

3.3.7. tender komissiyasının virtual iclaslarının keçirilməsini, tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini, müqavilələrin elektron formada tərtibini və imzalanmasını;

3.3.8. dövlət satınalmalarını tənzimləyən hüquqi aktların yerləşdirilməsini;

3.3.9. şikayətlərin verilməsini və şikayətlərə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını;

3.3.10. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını, satınalan təşkilatın ödənişlə bağlı təsdiq bildirişini təqdim etməsini;

3.3.11. satınalma müqavilələrinin vahid reyestrinin aparılmasını;

3.3.12. etibarsız malgöndərlərin (podratçıların) vahid reyestrinin aparılmasını;

3.3.13. malgöndərlərin (podratçıların) VÖEN-i, hüquqi ünvani, təsisçilərin adı, soyadı, atasının adı və ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı və ünvanı, Azərbaycan Res-

publikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə məlumatların əldə olunmasını;

3.3.14. son 3 (üç) il üzrə ayrı-ayrılıqda malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə olunmuş gəlir, işçi qüvvəsi, texniki və maliyyə imkanları barədə məlumatların əldə olunmasını;

3.3.15. qeyri-rəsmi məşğulluğa görə cərimə edilməmiş sahibkarlıq subyektlərinin adı və VÖEN-i barədə məlumatların əldə olunmasını;

3.3.16. son 5 (beş) il ərzində barəsində cinayətə görə məhkum olunma və ya peşə fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı olan hüquqi şəxsin adı və VÖEN-i, qanuni təmsilçisinin soyadı, adı, atasının adı, fiziki şəxsin soyadı, adı, atasının adı və VÖEN-i, məhkəmənin qərarı ilə müflis elan olunmuş sahibkarlıq subyektlinin adı və VÖEN-i, məhkəmənin qərarı ilə ömlakı üzərinə həbs qoyulmuş sahibkarlıq subyektlinin adı və VÖEN-i, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış sahibkarlıq subyektlinin adı və VÖEN-i barədə məlumatların əldə olunmasını;

3.3.17. malın ölkə daxilində istehsal edildiyini təsdiq edən mənsə sənədləri barədə məlumatların əldə olunmasını;

3.3.18. müəyyən işlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyanın mövcudluğu barədə məlumatların əldə edilməsini;

3.3.19. iştirak haqqının ödənilməsini;

3.3.20. tender təklifinin və müqavilənin yerinə yetirilməsi təminatlarının, avans ödənişinə görə bank zəmanətinin alınmasını və satınalan təşkilata təqdim olunmasını.

3.4. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.5. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın program-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində olur.

4. Portalın operatorunun funksiyaları

4.1. Operator portalın fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

4.1.1. portalın idarə olunmasını təşkil edir və portalın funksional imkanlarının artırılmasını istiqamətdə tədbirlər görür;

4.1.2. portalın etibarlı və davamlı funksional fəaliyyətini təmin edir, portalın ayrı-ayrı komponentləri üzrə audit tədbirlərini təşkil edir və təkmilləşdirilməsi üçün tədbirlər görür;

4.1.3. portala ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrirolunmazlığını və konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanması

nılmasını və qorunmasını təmin edir;

4.1.4. "ASAN ödəniş" sistemi vasitəsilə qəbul edilən və portalın aidiyyəti istifadəçilərinin bank hesablarına köçürülən ödənişin həyata keçirilməsi barədə həmin istifadəçilərin məlumatlandırılmasını təmin edir;

4.1.5. portaldan istifadə qaydaları barədə istifadəçiləri məlumatlandırır, istifadəçilərə portalın iş prinsipi və funksional imkanları haqqında məlumat verir, metodiki kömək göstərir;

4.1.6. portalın təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini barədə məlumatlandırır, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görür, bu, mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin edir;

4.1.7. informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin edir;

4.1.8. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun aparılmasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarını aşkar edir, satınalma prosedurlarını 7 (yeddi) bank günündəki dayanırır, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalan təşkilat qarşısında elektron satınalmaların nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tədbirlər görür.

5. Portaldan istifadə qaydaları

5.1. Portalda göstərilən xidmətlər üzrə bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən məlumatlar real vaxt rejimində satınalan təşkilata və operatora təqdim olunur.

5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulan xidmətlərdən istifadə etmək üçün satınalan təşkilat:

5.2.1. Vahid Giriş Sistemi ("Single Sign On") vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır;

5.2.2. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun nəzərdə tutulmuş müddətdə satınalma planlarını portalda yerləşdirir;

5.2.3. açıq tenderin keçirilməsi barədə elanı portalın müvafiq bölməsində yerləşdirir.

5.3. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulan xidmətlərdən istifadə etmək üçün malgöndərən (podratçı):

5.3.1. tenderdə iştirak etmək üçün Vahid Giriş Sistemi ("Single Sign On") vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır;

5.3.2. həmin tenderdə iştirak etmək üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iştirak haqqını ödəyir.

5.4. Malgöndərən (podratçı) iştirak haqqını ödədikdən sonra satınalan təşkilat portal vasitəsilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respub-

likası Qanununun 28-ci maddəsində nəzərdə tutulan sənədlər barədə məlumatları əldə edir.

5.5. Satınalan təşkilat "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulan sənədləri həmin Qanunun 50-2.2-ci maddəsində göstərilən qaydada özü əldə edə bilmədikdə, malgöndərən (podratçı) tenderdə iştirak etmək üçün həmin sənədləri satınalan təşkilata portal vasitəsilə təqdim edir.

5.6. İddiaçı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 28-3-cü maddəsində qeyd olunan müddətdəki tender təklifini və tender təklifinin təminatını satınalan təşkilata portal vasitəsilə təqdim edir.

5.7. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərlərin (podratçıların) sayı səmərəli rəqabət təmin etmək üçün 3-dən (üçdən) az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir.

Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərlərə (podratçılara) göndərilir.

5.8. Tender komissiyasının virtual iclası real vaxt rejimində portal vasitəsilə keçirilir. Tender komissiyasının virtual iclasında tender komissiyası üzvlərinin azı dördə üçü iştirak etməlidir.

5.9. Portal vasitəsilə satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir.

Tender komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcılıqla açıq. Tender komissiyası 1 (bir) bank günü müddətində təklifi "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tender komissiyası tenderin nəticələri haqqında yekun protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş elektron imza vasitəsilə imzalayırlar və protokol portal vasitəsilə operatora göndərilir.

5.10. Satınalan təşkilat tender təklifini aksept etdikdən sonra tender təklifini vermiş malgöndərə (podratçıya) dərhal portal vasitəsilə avtomatik qaydada bildiriş göndərilir.

5.11. Satınalan təşkilat 3 (üç) bank günü müddətində satınalma müqaviləsini hazırlayır, portalda yerləşdirir və gücləndirilmiş elektron imza vasitəsilə imzalayır.

5.12. Malgöndərən (podratçı) 5 (beş) bank günü müddətində həmin müqaviləni gücləndirilmiş elektron imza vasitəsilə imzalayır.

5.13. Satınalma müqaviləsi və tenderin nəticələrinə dair tender komissiyasının yekun protokolu portalda yerləşdirilir.

5.14. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 50-2.1.16-cı maddəsində nəzərdə tutulmuş hesab-fakturaları malgöndərən (podratçı) satınalan təşkilata portal vasitəsilə təqdim edir.

5.15. Satınalan təşkilat ödənişlə bağlı təsdiq bildirişini malgöndərə (podratçıya) təqdim edir.

Bakıda "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans

□ Aprelin 16-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirilib.

DQİDK sədrinin müavini Gün-düz İsmayilovun moderatörluğu ilə keçirilən konfrans çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin ələtinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilməsi formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə düşən vəzifələr barədə danışdı. O bildirib ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsinə böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yeri məlik olduğunu deyən komitə sədri əlavə edib ki, ziyalılarımız və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov

bildirib ki, rəhbərlik etdiyi qurum Qafqaz Müsəlmanları İdarəsi və DQİDK ilə bu mövzuda çoxlu sayda tədbirlər keçirib. O, Azərbaycan jurnalistlərinin dini mövzularla bağlı yazılarda kifayət qədər peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərir. Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Qeyd edilib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində mühüm işlər görülür. Mətbuatda sənəballı məqalələrlə çıxış edən müəlliflər tanıyırlar və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini bliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər



özü aradan qalxacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı jurnalistlərin, ümumiyyətlə bütün cəmiyyətin düzgün dini biliklərə sahib olmasını önəminə diqqət çəkib. O, dövlət təhisi müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunmasının vacibliyinə toxunub. Dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən sədr müavini bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə dini ideologiyaya Qərbdən və Şərqdən

olan təsirlərdən söz açıb, medianın, xüsusilə sosial medianın və elmin roluna toxunub. Medianın müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz onun tərəfindən və ya onun vasitəsilə təqdim olunur, interpretasiya edilir. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadiqov vurğulayıb ki, xarici qüvvələrin dindən sui-istifadə

cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır. O, dinsiz radikalılara qarşı mübarizədə media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratma-

ğa çalışırlar.

Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekkanı Vüqar Əliyev "Din və terror mövzusunda manipulyativ istiqamətlər və media" mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, XXI əsrin ən böyük fenomenləri sayılan

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 161

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli 50 nömrəli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2005-ci il 18 iyun tarixli 106 nömrəli, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2005-ci il 14 dekabr tarixli 229 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” 2006-cı il 8 may tarixli 120 nömrəli, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2006-cı il 17 iyun tarixli 149 nömrəli, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2008-ci il 30 aprel tarixli 105 nömrəli, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2009-cu il 6 may tarixli 77 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 744 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7 (II kitab), maddə 1664, № 9, maddə 1941) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“7.8. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Direktorlar Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Direktorlar Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542; 2006, № 11, maddə 1033; 2009, № 1, maddə 22; 2013, № 6, maddə 761; 2015, № 12, maddə 1594; 2016, № 3, maddə 613, № 6, maddə 1227, № 8, maddə 1449) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 11.6-cı bənd əlavə edilsin:

“11.6. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin rəhbəri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə

Bakı şəhəri, 11 aprel 2019-cu il

“(təsviyyəçi, ləğvedici)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 576; 2008, № 6, maddələr 584, 586; 2010, № 6, maddə 566, № 11, maddə 1039; 2013, № 6, maddələr 741, 763; 2016, № 3, maddə 577, № 9, maddə 1580; 2017, № 2, maddə 322; 2018, № 2, maddə 346) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 6.4-2-ci bənd əlavə edilsin:

“6.4.2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324, № 10, maddə 929, № 12, maddə 1117; 2013, № 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578, № 12, maddə 2235; 2017, № 3, maddə 481, № 7, maddə 1504) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 5.4-2-ci bənd əlavə edilsin:

“5.4.2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 385; 2014, № 6, maddə 732; 2016, № 3, maddə 579) ilə təsdiq edilmiş “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 10.4-2-ci bənd əlavə edilsin:

“10.4.2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Bakı şəhəri, 12 aprel 2019-cu il

Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilsin.

7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.

8. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 282; 2004, № 9, maddə 750; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2017, № 3, maddə 499; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 9 nömrəli Qərarı) ləğv edilsin.

9. “Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin bağ sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 mart tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 147) ləğv edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 162

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 23 dekabr tarixli 240 nömrəli, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2014-cü il 24 yanvar tarixli 18 nömrəli, “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 13 fevral tarixli 44 nömrəli, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2014-cü il 25 iyun tarixli 201 nömrəli, “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 382 nömrəli, “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 14 may tarixli 190 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli 391 nömrəli, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2016-cı il 11 may tarixli 187 nömrəli, “Azərxaçla” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 744 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 156; 2013, № 6, maddə 766; 2014, № 5, maddə 575; 2016, № 3, maddə 580, № 4, maddə 792; 2017, № 8, maddə 1613) ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 5.5-2-ci bənd əlavə edilsin:

“5.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1121; 2012, № 9, maddə 918; 2014, № 6, maddə 747, № 9, maddə 1125; 2016, № 3, maddə 581; 2017, № 10, maddə 1882; 2018, № 3, maddə 591) ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 5.5-2-ci bənd əlavə edilsin:

“5.5-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 67, № 10, maddə 1321; 2016, № 3, maddə 584, № 5, maddə 957, № 8, maddə 1428, № 11, maddə 1978; 2018, № 7 (II kitab), maddə 1620; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 fevral tarixli 48 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan

№ 167

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” 2011-ci il 4 may tarixli 67 nömrəli, “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli 348 nömrəli və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441; 2014, № 2, maddə 213; 2017, № 4, maddə 620; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş

Bakı şəhəri, 11 aprel 2019-cu il

yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671; 2016, № 2 (II kitab), maddə 391, № 3, maddə 586; 2017, № 10, maddə 1875; 2018, № 6, maddə 1347, № 7 (II kitab), maddə 1658) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 8.7-ci bənd əlavə edilsin:

“8.7. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1588; 2017, № 9, maddə 1760, № 10, maddə 1932) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 8.6-1-ci bənd əlavə edilsin:

“8.6-1. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 947) ilə təsdiq edilmiş “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 9.5-1-ci bənd əlavə edilsin:

“9.5-1. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Müşahidə Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Müşahidə Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1694) ilə təsdiq edilmiş “Azərxaçla” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 9.5-1-ci bənd əlavə edilsin:

“9.5-1. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Müşahidə Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Müşahidə Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Bakı şəhəri, 12 aprel 2019-cu il

ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü yarımbəndinin ikinci cümləsinə “qazanarsa” sözündən sonra “(ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1644; 2018, № 1, maddə 126) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.25-ci yarımbəndinin ikinci cümləsinə “qazanarsa” sözündən sonra “(ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə)” sözləri əlavə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqazeti.com saytlarında tanış ola bilərsiniz.

ADPU-da “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı



□ **Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimat mərasimi keçirilib.**

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu vurğulayıb. Qeyd edib ki, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da akademik əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyevin elmi fəallıqlara əsaslanan bu yeni kitabı zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmaq baxımından çox dəyərli tədqiqat əsəridir. Ümumilikdə, 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Əsər Azərbaycan tarixinin fəlsəfəsinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kitab tarixi əsər olduğu dərəcədə də sosial-fəlsəfi əsər kimi öyrənilməlidir. Geniş və hərtərəfli elmi-tədqiqatlar nəticəsində ərsəyə gələn bu fundamental əsər xanlıqlar dövrümüzə yeni elmi və obyektiv baxışdır.

Rektor vurğulayıb ki, akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. Görkəmli alim bu sahənin müəssisələrinə ça-

ğırış edərək yazır: “Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdır ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır”.

Professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisə, dərin təhlillər əsasında yazılmış bu əsər tarixşünaslığımıza böyük töhfədir.

ADPU-nun türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Oktay Sultunov çıxışında bildirib ki, əsərin elmi, siyasi, fəlsəfi əhəmiyyəti böyükdür. Akademik Ramiz Mehdiyevin alim və vətəndaş mövqeyini əks etdirən “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixşünaslığımızda hadisədir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqtəyi-nəzərdən mahiyyətə yeni kontekstdə təhlil edib, bir çox qaranlıq məqamlara aydınlıq gətirərək, onilliklər ərzində formalaşmış stereotipləri qırmağa çalışıb. Eyni zamanda, tarixşünaslığımızın həmin dövrə bağlı aktual problemlərinə toxunaraq onların optimal həll yollarını

göstərib.

Oktay Sultanov qeyd edib ki, sözügedən kitab Azərbaycan tarixinin ən ağırlı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəşrdə təqdim edilən, müvafiq şərh və izahlarla müşayiət olunan sənədlər xanlıqlar dövrünün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan gəncliyi bu əsəri dərinlən mənimşəməlidir. Çünki əsərdə xanlıqlar dövrünün hadisələri müasir dövrə əlaqələndirilir. Bu kitabı diqqətlə oxusa və XX əsrin 90-cı illər Azərbaycan tarixinə nəzər salsaq tarixi hadisələrin səsləşdiyinin şahidi olarıq. Ancaq xanlıqlar dövründən fərqli olaraq 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asaf Zamanov, türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Nailə Əhmədova çıxışlarında bildiriblər ki, akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına təkan verəcək.

Qeyd edək ki, kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 168

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrində təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARLA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə

2432, № 12 (II kitab), maddə 2741; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli 138 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrində təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə (üçüncü halda) “təqaüdlərin” sözdündən əvvəl “dövlət büdcəsinin vəsaiti hesabına” sözləri əlavə edilsin.

2. 2.4-cü bəndin birinci və ikinci cümlələrində “Ali təhsil və orta” sözləri “Orta” sözü ilə əvəz edilsin.

3. Aşağıdakı məzmununda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral

Bakı şəhəri, 12 aprel 2019-cu il

tarixli 960 nömrəli Sərəncamının

1-ci hissəsində göstərilən səviyyədə müəyyənləşdirilir.

Hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifariş və dövlət hesabına əyani və qiyabi təhsiləlmə formasında təhsilənlərin sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələrində təhsilənlərin sayının bütünü ali təhsil müəssisələrində qəbul olunmuş təhsilənlərin ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilənlərin sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilənlərin ümumi sayında xüsusi çəkisinə uyğun aparılır.”.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 169

Bakı şəhəri, 12 aprel 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli, “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2005-ci il 19 may tarixli 92 nömrəli, “Rabitə müəssisələri (operatorlar), həmçinin onların dilər və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli, “Vergi ödəyicisinə verilmis elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçuğun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləndirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 30 dekabr tarixli 219 nömrəli, “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin fərdi identifikasiya nömrəsinin daxil edilməsi haqqında” 2011-ci il 5 fevral tarixli 28 nömrəli, “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi haqqında” 2008-ci il 12 dekabr tarixli 49 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli və “Ümumi təhsil pilləsində təhsilənlərin yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1423-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli 884 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARLA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddə 2525; 2018, № 12 (II kitab), maddə 2760; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 82 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.12-ci bəndinə “daimi yaşayan” sözlərindən sonra “, habelə qaçqın

statusu almış” sözləri əlavə edilsin və həmin bənddə “Azərbaycan Respublikasında müvafiq və ya daimi yaşamaq üçün icazəsini təsdiq edən sənədlər” sözləri “müvafiq olaraq Azərbaycan Respublikasında müvafiq və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 457; 2006, № 5, maddə 470, № 9, maddə 820; 2014, № 12, maddə 1663) ilə təsdiq edilmiş “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissəyə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin;

2.2. 8-ci hissəyə birinci halda “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri və “çıxarılıqda” sözdündən sonra “, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 665, № 12, maddə 1226; 2014, № 6, maddə 747; 2015, № 6, maddə 776; 2016, № 9, maddə 1585; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 13 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər”ə əlavə - “Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərə bağlanmış müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar”da aşağıdakı dəyişikliklər edilsin:

3.1. 6.1-ci bəndə “sənədi,” sözdündən sonra “qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi,” sözləri əlavə edilsin;

3.2. 6.1.2-ci bəndə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354; 2008, № 2, maddə 127; 2009, № 4, maddə 282, № 6, maddə 494, № 10, maddə 853; 2014, № 3, maddə 314; 2016, № 5, maddə 942; 2017, № 9, maddə 1724) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmis elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçuğun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləndirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinin dördüncü abzasına “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

5. “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməsi haqqında” və həmin şəxslərin uçuğunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 109, № 5, maddə 434, № 7, maddə 672; 2009, № 7 maddə 610,

№ 10, maddə 846; 2010, № 4, maddə 355, № 8, maddə 769; 2014, № 3, maddə 316, № 5, maddə 556; 2016, № 7, maddə 1343, № 11, maddə 1963, № 12, maddə 2239; 2018, № 11, maddə 2428) adına, 1-ci hissəsinə və həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməsi haqqında” və həmin şəxslərin uçuğunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”nın adına “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 aprel tarixli 49 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 364) ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nın 1.4-cü və 1.5-ci bəndlərinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806, № 10, maddələr 2141, 2162, 2177, № 11, maddələr 2438, 2463, № 12 (II kitab), maddələr 2724, 2733, 2740; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 15 nömrəli və 28 mart tarixli 132 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 3.14-cü bəndinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilənlərin yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın 2.1-ci bəndinə ikinci halda “FIN kodu” sözlərindən sonra “, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FIN kodu” sözləri əlavə edilsin.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

İmzalanan sərəncam və fərmanlar əhalinin rifahını yüksəldir



Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Dövlət başçısı aprelin 15-də imzaladığı fərmanlarla “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” və öncədən verdiyi digər sərəncamları təsdiq etdi. “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bununla bağlı fikirlərini bildirdi:

– Cari il başlayandan dövlət başçısının əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, rifahının yüksəlməsi istiqamətində verdiyi fərman və sərəncamlara əsasən, 100 minə yaxın vətəndaşın təqaüdü artırılması, minimum pensiyaların 38 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani sübutudur.

Bu il fevralın 25-də imzalanan sərəncama uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan

130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nə qədər ailənin büdcəsini yaxşılaşdırıb. Qeyd edək ki, sərəncamın əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədərli sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır. Sərəncamla bu kateqoriyadan olan uşaqlar üçün sosial müavinətlərə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti

82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd formasına kimi, həmin uşaqlara qulluq edənlərə Prezidentin 50 manat məbləğində aylıq təqaüddə təsis olunub. Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

Yeni fərman, həmçinin “müharibə əlillərinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” şəxslərin də Prezident təqaüdü

məbləğinin artırıldığını da təsdiqlədi. Bu məbləğlər I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılır. Həmçinin sənəd əlillik, ümumi xəstəlik hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlar, Prezident təqaüdü üçün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur.

Ölkəmizdə aztəminatlı təbəqənin problemlərinə dövlət başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənilmiş təhsil alıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Bunlar on göstərir ki, Azərbaycan vətəndaşının rifahının yüksəlməsi ölkənin prioritet məsələlərindəndir.

Hazırladı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə sosial- iqtisadi və məhkəmə islahatları həyata keçirilir. Dövlətimizin başçısı təhsil, səhiyyə və başqa sahələrdə də geniş islahatların aparılacağı bildirib. Bu proses ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanır. Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Atamoglan Məmmədli bu barədə dedi:

XALQ ÖZ LİDERİNİN ISLAHATLAR KURSUNU BƏYƏNİR

– Möhtərəm Prezidentin islahatlar kursunu diqqətlə izləyirəm. Məni, bir vətəndaş, vətənpərvər ziyalı olaraq, ilk növbədə razı salan odur ki, Azərbaycanda islahatlar tələmə-tələsik yox, mərhələ-mərhələ, düşünülmüş şəkildə aparılır. Məqsəd bəllidir: Azərbaycan Prezidenti müstəqil dövlətimizin daha da güclənməsini, xalqımızın daha yaxşı yaşamasını arzu-layır. Islahatların aparılması vacibdir. Çünki həyat dəyişir, cəmiyyətin inkişafının hər bir yeni mərhələsində zamanın çağırışlarına uyğun islahatların aparılmasına ehtiyac yaranır. Dünyada elə ölkələr var ki, orada yeniləşməyə zərurət

yarananda belə, ən yüksək səviyyədə vəd edilən islahatları aparıb, başa çatdırı bilmirlər. Yalnız güclü, müdrik dövlət başçısı xalqın gücünə arxalanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilirlər. Bəzən məndən soruşurlar ki, Azərbaycanda islahatları uğurla başa çatdırmaq mümkün olaca-m

Xəzəryanı dövlətlərin nümayəndə heyətləri bir araya gəlirlər

Aprelin 16-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun ikinci iclası başlayıb.

İclasda Xəzəryanı dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda ölkəmizin səlahiyyətli nümayəndəsi Xələf Xələfov rəhbərlik edir.



İki gün davam edəcək iclasda beş tərəfli sənəd və Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə olunacaq.


İlahə ƏHMƏDOVA
AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Alimlər qara dəlikdə əmələ gələn radiasiya tullantılarını öyrənirlər


Yer kürəsi ölçüsündə virtual radio teleskopu olan “Event Horizon Telescope” layihəsi üzrə işlərin nəticələri nümayiş etdirilib. Alimlər tarixdə ilk dəfə nəhəng “Messier 87” (M87) Qalaktikasının mərkəzində yerləşən qara dəliyin “kölgəsi”nin ilk fotoşekillərini təqdim ediblər.

Yer kürəsi və bir sıra digər planetlərin olduğu qalaktikalarda mərkəzi qara dəlik işlək vəziyyətdə deyil. Alimlər uzun müddətdir ki, onun nə zaman “yatdığı” və nə qədər uzaq keçmişdə aktiv olduğunu aydınlaşdırmağa çalışırlar. Bundan başqa, astrofiziklər bu fəallığın qalaktikamızın mərkəzi və onun ətraflarında ulduzların fəaliyyətinə necə təsir etdiyini müəyyənləşdirmək arzusundadırlar.



Bu məsələni alimlər nəhəng virtual interferometr olan “Event Horizon Telescope”-unun köməyi ilə araşdırmağa çalışırlar. Teles-

kop öz aralarında çox həssas radio observatoriyaları birləşdirən Yer kürəsinin Cənub qütbü



daxil olmaqla, onun müxtəlif ərazilərində yerləşdirilmiş şabəkələrdən ibarətdir. Onun hazırlanmasına 10 ildən çox vaxt sərf olunub.

Teleskopların güclərini birləşdirməsi “Habbi” kosmik teleskopunun həssaslığını min dəfəyə qədər ötməyə və “M87” Qalaktikasının mərkəzindəki qara dəliyin ən yaxın ətrafları üzrə ilkin məlumatlar əldə etməyə imkan verib. Obyekt Yer kürəsindən təxminən 53,5 milyon işıq ili məsafədə yerləşir. Alimlər işin gedişatı zamanı, həmçinin qara dəliyin strukturu-nun radiasiya tullantılarının əmələ gəldiyi hissələrinin öyrənilməsinə başlayıblar.

Politoloq: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşü üç vacib razılaşma ilə nəticələndi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün Moskvada keçirilmiş görüşü zamanı münaqişə tərəflərinin humanitar əməkdaşlıq sahəsində əməl etməli olduğu vacib məqamlar müəyyənləşdirilib.



Bunu Trendə politoloq Arzu Nağıyev nazirlərin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Moskva görüşü humanitar sahədə üç vacib məqamı müəyyən edib: “İlk növbədə, nazirlər esirlikdə saxlanılan hərbiçilərin ailə üzvləri ilə görüşə bilməsi üçün tədbirlər görülməsi

barədə razılıq əldə ediblər. İkincisi, xarici işlər nazirləri iki ölkənin sakinləri arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri yolu ilə konkret işlərə başlamağa hazırlıqlarını ifadə ediblər. Üçüncüsü isə onlar kənd təsərrüfatı işləri zamanı münaqişə

zonasında sabit vəziyyətin saxlanılması barədə razılığa gəliblər”.

Politoloqun fikrincə, bu üç məqam humanitar əməkdaşlığa aid olan substantiv danışıqların vacib komponentləridir. O qeyd edib ki, görüşün yekunlarına əsasən, humanitar məsələlərin həllinə

doğru addımlar atılıb, amma global baxımdan münaqişə nizamlanmamış qalır: “Fikrimcə, bu görüşün ardınca növbəti görüş baş tutmalıdır, amma bu üç razılaşmanın icra olunmasından sonra. Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə Azərbaycanın mövqeyi dəyişməz qalır: biz birmənalı olaraq hesab edirik ki, çoxillik problemin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı, erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtması şərti ilə mümkündür”.



Polis İstanbulda əməliyyat keçirib

İstanbulda xüsusi əməliyyat keçirilib. Narkotik alverçilərinə qarşı keçirilən əməliyyat zamanı 150-dən çox adam saxlanılıb.

Əməliyyat 100 ünvan üzrə keçirilib. Əməliyyat çərçivəsində müsadirə olunan narkotik vasitələrlə yanaşı, odlu silahlar da aşkar edilib. Qeyd edək ki, sonuncu dəfə belə genişmiqyaslı əməliyyat Ankarada keçirilmişdi və həmin vaxt 241 nəfər saxlanılmışdı.

Paşinyan ASPA tribunasından yalan söyləməklə avropalı deputatlara hörmətsizlik göstərdi

Nikol Paşinyan küçə ilə ASPA tribunasını səhv salan növbəti Ermənistan rəhbəri oldu. Onun Strasburqdakı çıxışını (buna ümumiyyətlə çıxış demək mümkündürsə) dinləyən hər bir kəsə belə bir təəssürat yaranır. Ermənistan adlanan qondarma bir dövlətin hökumət başçısı kimi nəinki siyasi cəhətdən əsaslandırılmış fikirlər söyləyib, hətta adı məntiqi nizama belə olmayan cümlələr işlədib. Ona elə gəlir ki, gözlər ancaq ermənilərdə var, düşünmək qabiliyyətinə də yalnız onlar malikdirlər. Çünki belə olmasaydı, bütün dünyanın bildiyi şeyləri təhvil olunmuş və məntiqsiz qaydada yüksək kürsüdən deməzdi.

Burada əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların formatı Azərbaycana və Türkiyəyə olan münasibətlə əlaqədirdir. Ermənistan hökumətinin başçısı deyir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin nümayəndələri danışıqlarda iştirak etməlidirlər. Səbəbi də odur ki, “onlar orada doğulublar və heç bir halda işğalçı ola bilməzlər”. Həm də münaqişə edən tərəflərdən biri onlardır.

Bir qədər ciddi düşünən adam üçün bu sözlərin heç bir əhəmiyyəti yoxdur. Çünki Dağlıq Qarabağda yalnız ermənilər doğulmayıblar. Hətta onlar sonradan Rusiyanın xüsusi siyasəti ilə Qarabağa köçürüldülər. İndi qarabağlı sayılan ermənilərin babaları başqa ərazilərdən 200 il əvvəl buraya xüsusi məqsədlə gətiriliblər. Bunu tarixçilər də, Qarabağda yaşayan ermənilərin özləri də bilirlər. Lakin Qara-

bağda lap qədimdən türklər (azərbaycanlılar) yaşayıblar. Onların indiki nəslini erməni terrorçuları havadarlarının yardımı ilə qətlə yetirib, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur ediblər. Bax, bu məqamı yox kimi saymağa çalışıb, ASPA-nın tribunasından

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün artıq bir neçə ildir ki, vahid format mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun çətinə altında müzakirələr aparılır. Münaqişənin tənzimlənməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində konkret prinsiplər müəyyənləşib. Bu, Helsinki Yekun Aktına və Madrid prinsiplərinə əsaslanır. ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının “gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək” prinsipində vurğulanı: “Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı... güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər”. Ermənistan isə daim bu müddəanı arxa plana keçirərək, qeyri-konstruktiv addımlar atıb. Sonuncu dəfə baş nazir Nikol Paşinyan Strasburqda ASPA tribunasından məhz bu bəndə aşkar hörmətsizlik göstərərək yalan danışmış.

Avropaya humanizmdən dəm vuran N.Paşinyanı avropalıları özəri yerində oturtmalıdırlar.

Yeni, indiki işğal vəziyyətini ört-basdır etməyə çalışmaq siyasi sadəlövlüklük, savadsızlıq və mənəviyyətsizlik olmaqla yanaşı, avropalıları təhqir etmək deməkdir. Həmin parlamentdə əyləşən hər bir deputatın dünyadan xəbərsiz olduğunu iddia etmək deməkdir. Ortaya belə bir sual çıxır: doğrudanmı, parlamentdəki avropalı deputatlar həqiqəti bilirlər? Axı məhz onlar sənəd qəbul ediblər ki, Azərbaycanın ərazisinin bir qismini Ermənistan silahlı qüvvələri kənardan olan dəstəklə işğal edib!

Yalan ayaq tutar, ancaq yeriməz



di, mütləq avropalı deputatlardan kimlərsə N.Paşinyana iradını bildirir və özlərinin aldanmasını istəmədiklərini deyirdi.

Eyni məntiqə deyə bilərik ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə danışıqlar haqqında qeyri-səmimi fikir bildirməsinə də münasibət görünmədi. Ermənistanın baş naziri etiraz edir ki, Azərbaycan dövlət başçısı səmimi müzakirə aparır. Ancaq nəticə alınmır. Səbəbi haqqında isə susur. Ona görə ki, Ermənistan həmişə qeyri-konstruktiv və təcavüzkar mövqe tutur. Onun bir vəzifəsi var: işğal etdiyi ərazilərdən hərbi qüvvələri çıxarmaq! Bu ilkin şərtə əməl etmək əvəzinə, gah insan haqlarından danışır, gah sülh prosesindən dəm vurur, gah da “Arsax” deyib erməni şovinizmini demokratiya kimi qələmə verməyə çalışırlar. Belə görünür

ki, erməni diplomatiyası yeni xülyaya düşüb: reallığı ört-basdır etməklə danışıqları dalana dirəmək.

Həmsədrlik məsuliyyəti: ikili standartlar və böyük dövlətlərin susqunluğu

Yeni, ümumiyyətlə, işğaldan danışmamaqla diqqəti mücərrəd məqamlara yönəltmək. Bunu gah demokratiya pərdəsi altında, gah absurd “öz müqəddəratını təyinatma” müddəası görün-tüsü ilə, gah da “xoşniyyətli əməkdaşlıq” yalanı ilə gizlətməyə çalışırlar. Təbii ki, bu cür primitiv üsulları adı insanlar belə başa düşürlər. Prezident İlham Əliyev isə hər bir diplomatik ibarənin altında hansı məna və məqsədin olduğunu çox gözəl bilir. Bu səbəbdən də həmişə təmkinlə

ifadə edir ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən birmənalı çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, evlərinə didərgin salınmış Azərbaycan vətəndaşları yurdlarına qayıtmalıdırlar!

Burada aydın olmayan, ədalətsiz nə vardır? Qətiyyətin heç nə yoxdur. Ancaq N.Paşinyan öz küçə məntiqi ilə hesab edir ki, bu kimi tələblərin üstündən sükutla keçib, prosesi menasız bir məcraya yönəldə bilər. Qətiyyətin mümkün deyildir. Ermənistan rəhbərinin kim olmasından asılı olmayaraq, Azərbaycan haqlı tələbindən zərre qədər də çəkilə bilməz: işğal edilmiş ərazilər azad edilməlidir, vəssalam!

Bunun əvəzində başqa heç bir söz belə Azərbaycan üçün müzakirə obyektidir deyil. Əgər Ermənistan silahlı qüvvələrini işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxaracaqsa (BMT TŞ-nin dörd qətnaməsində məhz bu tələb qoyulub), ondan sonra digər məsələlərə baxmaq olar. Bu tələb dəfələrlə erməni tərəfi bildirilib və bildirilir. Lakin onlar yenə də müxtəlif bəhanələrlə meyl göstərirlər. Bunun da əsas səbəbi Ermənistanın forpost olması və böyük dövlətlərin qeyri-səmimiyyəti ilə bağlıdır.

Məsələ ondan ibarətdir ki, Ermənistan başqa ölkədən tam asılıdır. Onun öz qərarı yox dərəcəsidir. Daim kənardan verilən göstərişləri yerinə yetirir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrliyi statusunda olanlar da Ermənistanla gizli havadarlıq edirlər. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyir, ancaq əməldə isə bunun təmin edilməsi üçün üzərlərinə düşəni yerinə yetirmirlər. Həmsədrlərin hər biri yol göstərir: münaqişə tərəfləri danışıqlar, bir razılığa gəlsələr, biz də dəstəkləyəcəyik. Pərdə arxasında isə İrevana “destruktiv

ol!” deyər, pıçıldaşırlar. Bunları gizlətməyin mənası yoxdur. Çünki artıq uzun illərdir ki, münaqişə ilə bağlı aparılan danışıqlar süründürülür. Ermənistan köşəyə sıxışdırılan kimi kənardan ortaya fərqli bir bəhanə atılır və sakitcə ermənilərin həmin bəhanəni necə çeynəyib “real fakt” kimi təqdim etdiyini seyr edirlər.

İndi N.Paşinyanın ““Arsax” danışıqlar tərəfidir” kimi əsassız tələbi də həmin qəbildəndir. Belə olmasaydı, N.Paşinyanı dərhal susdurur və tələb edərdilər ki, hərbi qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən çəksin. Bunun əvəzində “münaqişə edən tərəflər danışıqlar” kimi mücərrəd fikir bildirirlər. Guya vəziyyət aydın deyil? “Hərbi əməliyyatlar başlanmasın” tələbini qoyanlar Ermənistandan Azərbaycan torpaqlarından çəkilmək tələbini qoya bilməzlər? Ermənistan nədir ki, buna etiraz edə bilsin? Həm də haqsız tərəfin etirazına niyə baxılmalıdır?

Paşinyan Avropadan Türkiyənin ünvanına iftira və yalanlar səsləndirir. Türkiyə ilə ön şərtsiz əlaqələr yaratmağa hazır olduğunu deyir. Azərbaycanı isə “hərbi ritorika” ilə gərginlik ab-havası yaratmaqda ittiham etməyə cəhd göstərir. Bir avropalı deputat sual etmir ki, sənın Dağlıq Qarabağda nə işin, ora Azərbaycan ərazisidir?!

Belə çıxır ki, N.Paşinyan növbəti əlləməliyini havadarlarının dəstəyi ilə edib. O, danışıqlar prosesini pozmaq üçün absurd bir mövqe tutur. Yalan ayaq tutar, ancaq yeriməz. Azərbaycanın səbrinin bir həddi var. O, tükənəndən sonra Ermənistan üçün olduqca acınacaqlı bir vəziyyət yaranacaq. Onda erməni separatizminin tör-töküntülərini heç kim və heç nə xilas edə bilməyəcək!

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKİ DÖVLƏT UNİVERSİTETİ

BOŞ OLAN VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR

I. DEKAN VƏZİFƏSİNİ TUTMAQ ÜÇÜN

Təbiiqə riyaziyyat və kibernetika
Tarix

II. KAFEDRA MÜDİRİ VƏZİFƏSİNİ TUTMAQ ÜÇÜN

İdarəetmə nəzəriyyəsinin riyazi üsulları	Rus ədəbiyyatı tarixi
İnformatika	Ümumi dilçilik
Astrofizika	Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası
Maddə quruluşu	Azərbaycan dili və nitq mədəniyyəti
Üzvi kimya	Rus dili (təbiət fakültələri üzrə)
Kimyanın tədrisi metodikası	Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi
Yüksək molekullu birləşmələr kimyası	Arxeologiya və etnoqrafiya
Neft kimyası və kimya texnologiyası	Beynəlxalq münasibətlər
Genetika və təkamül təlimi	Dövlət və hüquq nəzəriyyəsi və tarixi
Bitki fiziologiyası	Cinayət prosesi
Biofizika və molekulyar biologiya	Cinayət hüququ və kriminologiya
İnsan və heyvan fiziologiyası	Ərəb filologiyası
Coğrafi ekologiya	Fəlsəfə
İqtisadi və sosial coğrafiya	Sosiologiya
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası	Pedaqogika
Faydalı qazıntılar	Kitabxana resursları və informasiya əlaqələri
Kristalloqrafiya, minerologiya və geokimya	

III. PROFESSOR-MÜƏLLİM VƏZİFƏLƏRİNİ TUTMAQ ÜÇÜN

Riyaziyyat və onun tədrisi metodikası	dosent	baş müəllim	0,5 yer
	baş müəllim	müəllim	1 yer
Differensial və integral tənliklər	dosent		1 yer

Riyazi analiz	professor	1 yer
	dosent	1 yer
Cəbr və həndəsə	müəllim	1 yer
Ali riyaziyyat	dosent	2 X0,5yer
	dosent	2 yer
Riyazi kibernetika	dosent	1 yer
Informasiya texnologiyaları və proqramlaşdırma	dosent	0,5 yer
	baş müəllim	1 yer
Təbiiqə riyaziyyat	dosent	1 yer
İqtisadi kibernetika	dosent	1 yer
Ümumi fizika və fizikanın tədrisi metodikası	müəllim	1 yer
Optika və molekulyar fizika	dosent	2 yer
	müəllim	1 yer
Maddə quruluşu	müəllim	1 yer
Fiziki elektronika	professor	0,5 yer
	müəllim	0,5 yer
Bark cisimlər fizikası	müəllim	1 yer
Üzvi kimya	professor	1 yer
Fiziki və kolloid kimya	dosent	2 yer
Botanika	professor	0,5 yer
	müəllim	1 yer
	müəllim	2x0,5 yer
Zoologiya	professor	1 yer
	dosent	2 yer
	müəllim	3x0,5 yer
Biokimya və biotexnologiya	professor	0,5 yer
	dosent	1 yer
Genetika və təkamül təlimi	professor	1 yer
	dosent	1 yer
	müəllim	0,5 yer
Biofizika və molekulyar biologiya	professor	1 yer
	müəllim	2x0,5 yer
İnsan və heyvan fiziologiyası	dosent	2 yer
	müəllim	0,5 yer
Mikrobiologiya	dosent	1 yer
Bitki fiziologiyası	dosent	1 yer
Torpaqşünaslıq	dosent	1 yer
Ekoloji kimya	professor	0,5 yer
	baş müəllim	1 yer
Coğrafi ekologiya	dosent	1 yer
Yerquruluşu və kadastr	dosent	1 yer
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası	dosent	1 yer

Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm	baş müəllim	1 yer
Ümumi və tarixi geologiya	dosent	1 yer
Hidrogeologiya və mühəndis geologiyası	dosent	1 yer
	dosent	0,5 yer
Ümumi dilçilik	dosent	1 yer
	müəllim	1 yer
Azərbaycan ədəbiyyatı tarixi	dosent	1 yer
	müəllim	0,5 yer
Rus dili (təbiət fakültələri üzrə)	baş müəllim	2 yer
	müəllim	0,5 yer
Rus dili (humanitar fakültələr üzrə)	baş müəllim	0,5 yer
	müəllim	1 yer
Rus dilçiliyi	baş müəllim	1 yer
İngilis dili (humanitar fakültələr üzrə)	dosent	1 yer
	baş müəllim	2 yer
	müəllim	2 yer
	müəllim	2x0,5 yer
İngilis dili (təbiət fakültələri üzrə)	müəllim	1 yer
	müəllim	0,5 yer
Mənəşünaslıq, tarixşünaslıq və metodika	dosent	1 yer
Azərbaycan tarixi (humanitar fakültələr üzrə)	professor	1 yer
	dosent	1 yer
	müəllim	3x0,5 yer
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi	dosent	1 yer
	müəllim	0,5 yer
Azərbaycan tarixi (təbiət fakültələri üzrə)	professor	1 yer
	dosent	2 yer
	baş müəllim	1 yer
Slavyan ölkələri tarixi	müəllim	0,5 yer
Arxeologiya və etnoqrafiya	professor	1 yer
	müəllim	0,5 yer
Kriminalistika və məhkəmə ekspertizası	dosent	2 yer
	müəllim	0,5 yer
Cinayət prosesi	baş müəllim	1 yer
Mülki hüquq	dosent	2 yer
Beynəlxalq ümumi hüquq	professor	1 yer
	dosent	4 yer
İnsan hüquqları və informasiya hüququ	müəllim	0,25 yer
Beynəlxalq xüsusi hüquq və Avropa hüququ	müəllim	0,5 yer

Beynəlxalq münasibətlər	professor	1 yer
	dosent	2 yer
	müəllim	0,5 yer
Politologiya və sosiologiya	müəllim	3x0,5 yer
İqtisadiyyat və idarəetmə	professor	1 yer
	baş müəllim	1 yer
	müəllim	3 yer
	müəllim	0,5 yer
Dünya iqtisadiyyatı	dosent	1 yer
	baş müəllim	1 yer
	müəllim	0,5 yer
Riyazi iqtisadiyyat	müəllim	0,5 yer
Türk filologiyası	professor	0,5 yer
	dosent	2x0,5 yer
İran filologiyası	dosent	1 yer
Ərəb filologiyası	dosent	1 yer
	dosent	0,5 yer
	müəllim	2x0,5 yer
Pedaqogika	müəllim	1 yer
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq	dosent	1 yer
Sosial və pedaqoji psixologiya	müəllim	1 yer
Sosial iş	dosent	1 yer
Fəlsəfə	müəllim	0,5 yer
Mətbuat tarixi və ideoloji iş metodları	dosent	1 yer
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi	müəllim	0,5 yer
Televiziya və radio jurnalistikası	dosent	1 yer
Beynəlxalq jurnalistika	professor	1 yer
Kitabxanaşünaslıq	dosent	1 yer
	müəllim	0,5 yer
Kitabxana resursları və informasiya əlaqələri	dosent	1 yer
Kitabşünaslıq və nəşriyyat işi	müəllim	0,5 yer
Bibliografiyaşünaslıq	müəllim	0,5 yer
Həyat fəaliyyətinin təhlükəsizliyi	baş müəllim	1 yer

QEYD – sənədlər bu elan dərc olunan gündən bir ay müddətində təqdim edilməlidir. Müsəbiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər:
Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, AZ-1148.

Binəqədidə “Təmizlik ayı” iməciliyi

Ölkə rəhbərliyinin yeni yaşılıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq paytaxtda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac ekilməsinin təşviqi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.



Görülən işlər çərçivəsində Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrinin, habelə rayonun digər ərazilərində təmizlik-abadlıq aksiyası

keçirilib. Təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə reallaşan aksiyada müxtəlif növ məişət tullantılarının

daşınması həyata keçirilib, 400-dən çox müxtəlif növ mövsümi ting əkilib. Yaşıllıqlara daim qulluq göstərilməsi üçün suvarılma

məsələləri həll edilib. Həmçinin ilboyu ağaclara qulluq edilməsi yerli icra qurumları tərəfindən nəzərdə alınmışdır.

Yol kənarlarında, açıq sahələrdə yığılan tullantılar təmizlənib, kortəbii zibilliklərin böyük bir hissəsi dağınıb. Qanunsuz çəpərlənən ərazilərdə müvafiq qaydada təmizləmə işləri həyata keçirilib. Qəsəbə və digər yaşayış məntəqələrində yerləşən binaların fəsadları təmir olunub, yol kənarlarındakı ağaclar tozdan təmizlənməsi məqsədilə yuyulub.

“Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.

“Xalq qəzeti”

Müdafiə Nazirliyi: Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağ-bulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Çexiyada Azərbaycan mədəniyyəti sərgisi

Çexiyanın Ostrava Universitetinin fəlsəfə fakültəsində Azərbaycanın Çexiyadakı səfəriyyəti və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib. Tədbirdə Azərbaycanın qədim, orta əsrlər və müasir dövrlərinə aid memarlıq komplekslərini, eləcə də təbiətini əks etdirən fotosəkillər nümayiş olunub.

Azərbaycan Fotoqraflar Birliyinin üzvləri – Mirnaib Həsənoğlu, Əminə Mirili, Fərqanə Qasımlı, Rauf Umu-dov, Fətəli Fətəliyev və İsmayıl Kərimova məxsus fotosəkillərdə Azərbaycana aid qədim alban kilsə və monast kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray tikililəri, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına Daxil Edilmiş Qız qalası abidəsi və turizm baxımından maraq doğuran digər bir sıra məkanlar əksini tapıb.



Tədbiri giriş sözü ilə açan Ostrava Universitetinin fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın qədim tarix və mədəniyyət nümunələrindən söz açıb. Çıxış edənlər Azərbaycanın Çexiyadakı fəvqəladə və səlahiyyətli səfirinin köməkçisi Eldar Vəliyev, Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti Mərkəzinin müdiri Qəmbər Qəmbərov Çexiya-Azərbaycan əlaqələrinin, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əməkdaşlığının perspektivləri barədə fikirlərini iştirakçılarla bölüşüblər. Sərginin davamında Heydər Əliyev Fondunun hazırladığı “Land of Fires” (“Odlar Yurdu”) adlı videofilmin təqdimatı olub, Azərbaycan bayrağı və rəqsləri barədə məlumat verilib, sərgi iştirakçıları ilə birgə “Yallı” rəqsi oynanıb. Sərgi öz işini üç həftə davam etdirəcək.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC

radioelektron vasitələrinin satın alınması məqsədilə açıq tender elan edir

I. Tenderdə iştirak üçün təqdim edilməli sənədlər:
• - tenderdə iştirak etmək üçün yazılı müraciət;
• - iştirak haqqının ödənilməsi barədə bank sənədi;
• - tender təklifi.
Müsəbiqədə iştirak haqqında müraciət (imzalanıb möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.
II. İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:
• Müsəbiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsəndə elanın IV bəndində göstərilən tarixdək heftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər.
• İştirak haqqı 100 manatdır.
İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və avro ilə ödənilə bilər.
Hesab nömrələri:
Bank rekvizitləri - “Kapital bank”ın 1 sayılı Səbəli filialı
Kod - 200059
M/h - AZ37NABZ01350100000000001944
VÖEN - 9900003611
SWIFT - AIBAZ22X
Beneficiary name - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC
Beneficiary account- AZ27AIB33010019443500206105
VÖEN - 9900065281
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
III. Əsas şərtlər toplusunu alan malməğdərənələr (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında arayış;
• son bir iləki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
• son bir iləki maliyyə vəziyyəti haqqında bank arayışı;
• tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• mənşə və uyğunluq sertifikatları;
• digər sənədlər.
Yuxarıdakı sənədlər 20 may 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.
IV. Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:
• tender təklifi (zərflərini açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
• tender təklifinin ümumi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərflə, 2 (iki) nüsxədə (əsl və surət) 29 may 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.
Həmin vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
V. Müsəbiqədə tətbiiq edilən qaydalar və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:
• tender Bakı Limanı baş direktorunun 21 dekabr 2016-cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrə təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir.
• Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq satınalma komissiyası bütün müsəbiqə təkliflərini rədd etmək və müsəbiqəni ləğv etmək hüququna malikdir.
VI. Satınalan təşkilatın ünvanı- AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, U.Hacıbəyov küçəsi 72.
VII. Əlaqələndirici şəxs- Hacıyeva Aytəkin Əvəz qızı, satınalmalar şöbəsinin aparıcı müdaxəssisi, telefon nömrəsi- +994 12 498-91-84.
e-mail: ahajiyeva@portofbaku.com
VIII. Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yerizərflər 30 may 2019-cu il, Bakı vaxtı ilə saat 17.00-da elanın VI bəndində göstərilən ünvana açılaçaqdır.
IX. Təkliflərin müqayisə edilməsi və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir:
• qiymət;
• keyfiyyət;
• təcrübə;
• maliyyə vəziyyəti və s.

Satınalma komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

tərəfindən 26 dekabr 2018-ci il və 11 yanvar 2019-cu il tarixlərində tender.gov.az saytında və “Xalq qəzeti”ndə elan olunmuş Lot-3. “Şuranın fəaliyyəti ilə bağlı elektron xidmətlərin satın alınması” üzrə hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOVASIYALAR MƏRKƏZİ” MMC qalib elan olunmuş və həmin hüquqi şəxsə 85 239,66 (səksən beş min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat məbəğində satınalma müqaviləsi bağlanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dövlət Film Fondu

server bazasının həcmnin genişləndirilməsi məqsədilə yeni irihəcmli yaddaş qutularının satın alınması üçün kotirovka sorğusu keçirir

Maraqlananlar 2019-cu il aprelin 18-i saat 16.00-dək təkliflərini göndərə bilərlər.
Əlaqə- 404-04-82.
Ünvan- Bakı, Moskva prospekti 1D.

“Aynur-119” ASC səhmdarlarının nəzərinə!

3 iyun 2019-cu il saat 17.00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələ:
1. “Aynur-119” ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
Gündəlikdə nəzərdə tutulan məsələ ilə bağlı sənədlərdə qeyd olunan ünvana tanış olmaq mümkündür.
Əlaqələndirici şəxs- Anar İsmayilov, əlaqə telefonu – 050 363 46 04.
Ünvan- Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/189, Falez plaza, 5-ci mərtəbə.

Şamaxı Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə mənzil fondunun, yolların əsaslı təmiri və şəhərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot -1. Mənzil fondunun əsaslı təmirinin satın alınması.

Lot -2. Yolların əsaslı təmiri işlərinin satın alınması.

Lot -3. Şəhərin abadlıq işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Müqavilə 2019-cu il dekabrın 31-dək yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri, H.Əliyev küçəsi 27 nömrəli ünvan-da yerləşən Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən

(əlaqələndirici şəxs- Zaur Mikayı-lovdan, telefon- 02026-5-33-46) ala bilərlər.

İştirak haqqı hər lot üçün 200 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat- Şamaxı Rayon Yeri

Xəzinədarlıq Orqanı

H/h- AZ42 CTRE

00000000000002512732

VÖEN- 8400081801 DXA

Kod- 210005

VÖEN- 1415550171

M/h- AZ41 NABZ

01360100000003003944

S.W.I.F.T BIK CTRCAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri 7 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti barədə bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri əlavə iş cədvəli, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 16 may 2019-cu il saat 17.00-a qədər təqdim etməlidirlər.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 17 may 2019-cu il saat 10.00-da yuxarıda göstərilən

ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Yevlax Şəhər İcra Hakimiyyəti

2019-cu ildə yolların əsaslı təmiri işlərinin aparılmasının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üçün təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.

Lot- 1. Yolların əsaslı təmiri işlərinin satın alınması.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.

Tenderdə əlaqədar məlumat almaq üçün maraqlananlar

əlaqələndirici şəxsə müraciət edə bilərlər. Ünvan- Yevlax şəhəri,

Azərbaycan küçəsi 3, əlaqələndirici

şəxs-Səməd Hüseynov, telefon- 02233-6-49-38.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıdakı ünvanadan ala bilərlər.

İştirak haqqı 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Yevlax Şəhər İcra Hakimiyyəti

H/h- AZ.49 CTRE

00000000000002515031

VÖEN- 2200074151

Büdcə vəziyyəti- 7y

İnzibati təsnifat- 142340

Bank- Dövlət Xəzinədarlıq Agentliyi

Kod-210005

VÖEN-1401555071

SWIFT BIK: CTRE AZ-22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi

barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;

-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

-vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;

-tender təkliflərinin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).

İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 7 may 2019-cu il saat 17.00-a kimi yuxarıda göstərilən ünvanə təqdim etməlidirlər.

Bu tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar tender təklifi və bank zəmanətini 16 may 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.

Tender zərfləri 17 may 2019-cu il saat 11.00-da Yevlax Şəhər İcra Hakimiyyətində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

DİM-in regional bölmələrinin inzibati binalarında (Xaçmaz, Bərdə və Gəncə) təmir işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. DİM-in regional bölmələrinin inzibati binalarında (Xaçmaz, Bərdə və Gəncə) təmir işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvanadan ala bilərlər.

İştirak haqqı 200 manatdır.

Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN- 1304673921)

Bank- "Azər-Türk bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri,

C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod-507699

VÖEN (bank)- 9900006111

SWIFT- AZRTAZ22

M/h-

AZ02NABZ01350100000000022944

H/h-

AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin

olub- olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq

edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır

(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün

yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 3 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatının isə möhürlənmiş ikiqat zərfdə 16 may 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 17 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvan

da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs- İlham Əliyev, telefon-502-47-53/56/58, daxili 144

Faks- 465-87-96, 502-47-22.

E-mail- i.aliyev@dim.gov.az

Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti

aşağıdakı işlərin görülməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir.

Lot-1.Böyük Qala küçəsi 41-45 nömrəli ünvan

da binanın fasad, zirzəmi, yarımqirzəmi və otaqların təmiri işlərinin satın alınması.

Göstərilən iş müqavilə imzalandığı gündən, 2019-cu il dekabrın 31- dək qurtarılacaq.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli (əlaqələndirici şəxs- Mahir Əhmədovdan, telefon-(012) 492-24-27) ünvan

dan ala bilərlər.

VÖEN-1700774621

H/h- AZ03AIBZ33050019443600287106

Bank- " Kapital Bank" ASC-nin İçərişəhər filiali

Kod-200060

VÖEN (bank)- 9900003611

M/h- AZ37NABZ 01350100000000001944

S.W.I.F.T. AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- ol

mamasına dair arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 may 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 may 2019-cu il saat 17.00-a qədər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 may 2019-cu il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvan

da açılacaqdır.

Tender komissiyası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

idarənin balansında olan dövlət əmlakının

(daşınar və daşınmaz) qiymətləndirilərək onun

nizamnamə fondunda nəzərə alınması məqsədilə

qiymətləndirmə işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. İdarənin balansında olan dövlət əmlakının (daşınar və daşınmaz) qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması məqsədilə qiymətləndirmə işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 150 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakı şəhəri, İçərişəhər, Aşef Zeynalı küçəsi 20 nömrəli (əlaqələndirici şəxs-Nadir Quliyevdan, telefon-(012) 492-11-75) ünvan

dan ala bilərlər.

VÖEN-1700711731

H/h- AZ20İBAZ38090019446067875204

Bank- "Azərbaycan Beynəlxalq Bank"ı ASC-nin Mərkəz filiali

Kod- 805722

M/h- AZ03NABZ0135010000000002944

VÖEN BANK- 9900001881

SWIFT- İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün 20 may 2019-cu il saat 17.00-a kimi

aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank



ABŞ

Tramp rəqiblərini üstələyir



Prezident Donald Trump 2019-cu ilin birinci yarısında özünün prezident seçkiləri kampaniyası üçün 30 milyon dollardan çox ianə toplayıb. Bildirilir ki,

hazırda Trampın seçki qəragahı 40 milyon dollardan artıq nağd pula malikdir. Qeyd edilir ki, Tramp ilin əvvəlindən bəri demokrat rəqibləri Berni Sanders və senator Kamala Harrisin birlikdə topladıqları ümumi vəsaitdən daha çox pul yığıb. Belə ki, Sanders 18 milyon və Harris isə 12 milyon dollar yığa bilib. **Xəbəri BBC verir.**

İspaniya

57 milyon avro cərimə

İspaniyada işləyən iri bütün şirkətləri məxfi məlumatların qeyri-qanuni mübadiləsinə görə 57,7 milyon avro cərimələnilər. Cərimə tətbiq edilmiş şirkətlər arasında "Philip Morris", "Altadis" və "JT Internacional Iberia" da var. İspaniya hökumətinin məlumatına görə, adıçkılən şirkətlər tərəfindən müxtəlif əyalətlərdəki istehlakçılar haqqında, habelə bütün məmulatlarına tələbat barədə məxfi məlumatların mübadiləsi nəticəsində 2008-2017-ci illərdə bazarda haqsız rəqəbat yaranıb. **Xəbəri "Euronews" verir.**



Rusiya

Ən çox satılan avtomobil



Rusiyada cari ilin ilk üç ayı ərzində ən çox satılan yeni xarici avtomobillərin reytingi dərc edilib. Bildirilir ki, siyahıya bu dövr ərzində 22,3 min avtomobil satışı ilə "Kia Motors" şirkətinin "Kia Rio" modeli başçılıq edir. İkinci pillədə "Hyundai" şirkətinin "Hyundai Creta" (16,8 min), üçüncü yerdə isə "Hyundai Solaris" (14,2 min) avtomobilləri qərarlaşıb. **Məlumatı "AutoCar" yayıb.**

İsrail

Qaz yatağı aşkarlanıb



İsrailə məxsus sularla təbii qaz yatağı kəş edilib. Bildirilir ki, yatağı Yunanistanın "Energean" şirkəti aşkarlayıb. "Kariş" adı verilən qaz yatağı İsrailin şimal sahilindən 120 kilometr məsafədə yerləşir. İlk hesablamalara görə, yataqda 42 milyard kubmetrə qədər qaz ehtiyatı mövcuddur. Qeyd olunur ki, bölgədə qazma işləri martın 15-də başlayıb və 4880 metr dərinliyədək çatıb. **Məlumatı "Business Insider" yayıb.**

Fransa

Kavanini kim əvəzləyəcək?


PSJ klubu mövsümün sonunda komandanın hücumçusu Edinson Kavani ilə yolları ayırmağı planlaşdırır. Paris təmsilçisi artıq yeni mərkəz hücumçusu axtarışına başlayıb. Nikolya Pepe ("Lill"), Luka Yoviç ("Eintracht"), Antuan Qrizmann ("Atletico"), Mauro İkardi ("İnter"), Timo Verner ("Leipzig") və Joao Feliks ("Benfica") kimi oyunçuların namizəd olduğu bildirilir.



Qeyd edək ki, Edinson Kavani bu mövsüm 28 oyunda 22 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. **Məlumatı "Eurosport" yayıb.**

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Ceyms Ceffri: ABŞ Türkiyənin narahatlığını başa düşür



ABŞ və Türkiyə rəsmiləri Suriyada YPG və PKK yaraqlılarından azad təhlükəsizlik zonalarının yaradılması məsələsini müzakirə edirlər. Bu barədə ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bəyanat verib. Xəbəri "Anadolu" agentliyi yayıb.

narahatdır. ABŞ bu narahatlığı başa düşür.

Suriya üzrə xüsusi nümayəndə sonra bildirib ki, Ankara və Vaşinqton çox mühüm geostrategiya tərəfdaşdır və müvafiq öhdəliklərini yerinə yetirməkdə davam edirlər. C. Ceffri, həmçinin qeyd edib ki, Türkiyə ABŞ-ın Suriyadakı missiyasının uğurla yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

Bu arada YPG yaraqlıları Suriyanın Afrin rayonunda yerləşən Türkiyə hərbiçilərinin mövqelərini atəşə tutublar. "Anadolu" agentliyinin müxbiri qeyd edir ki, düşmənin atəş nöqtələri susdurulub. Yaraqlılar çox sayda itki veriblər. Xoşbəxtlikdən, Türkiyə hərbiçiləri arasında itki qeydə alınmayıb.

M.HACIXANLI, "Xalq qəzeti"

Notr-Dam kilsəsində yanğınla bağlı təhqiqata başlanılıb

Parisdəki Notr-Dam (Məryəm Ana) kilsəsində baş vermiş yanğınla əlaqədar təhqiqat işi başlayıb. "Le Monde" nəşrinin məlumatına görə, parisililərin kilsədəki yanğının söndürülməsi üçün təyarrə və ya vertolyotlardan istifadə edilməməsinin səbəbi ilə bağlı sosial şəbəkələrdə hökumətə ünvanlanan suallarına bu gün aydınlıq gətirilib. Fransanın Mülki Təhlükəsizlik Xidmətinin bildirilib ki, bu cür yanğınlarda təyarrə və vertolyotlardan istifadə edilmir. Buna səbəb belə kövrək binalarda tonlarla sudan istifadə edilməsinin daha çox zərər yetirə və hətta binanın çıxış bilmə ehtimalıdır.



Yeri gəlmişkən, yanğın baş verən gün Fransa Prezidenti Emmanuel Makron hadisə yerinə gəlib. Dövlət başçısı hadisənin qarşısının alınmasında göstərdikləri hüsnərə görə yanğınsöndürənlərə təşəkkür edib. Prezident deyib: "Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Notr-Dam kilsəsi bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı



məmarlarını dövlət edərək kilsəmizi bərpa edəcəyik".

Qeyd edilir ki, artıq Parisdə Notr-Dam kilsəsinin restavrsasiyası üçün yardım fondu yaradılıb və bank hesabı açılıb. Bu barədə qərar Prezident Emmanuel Makronun çıxışından sonra qəbul edilib. Məlumatla görə, ölkənin ən zəngin ailələrindən olan Arno və Pino ailələri bərpa üçün ümumilikdə, 300 milyon avro ayırıblar.

ABŞ, Almaniya, Yaponiya, İspaniya, İtaliya və digər ölkələrin rəhbərləri kilsənin bərpası üçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, yanğının dəqiq səbəbləri hələlik tam məlum olmasa da, onun bərpa işləri zamanı təhlükəsizlik texnikasına riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.

ABŞ-ın "New York Times" qəzeti yanğının bütün dünyada kədər doğurduğunu vurğulayır. "Washington Post" qəzeti isə yazır: "Notr-Dam ölməyib və yenidən ayağa qalxacaq, lakin daha heç vaxt əvvəlki kimi olmayacaq". Nəşr, həmçinin kilsənin yınmasını təkcə Parisə deyil, bütün dünyaya zərbə adlandırır.

Xatırladaq ki, Parisin simvollarından biri olan Notr-Dam kilsəsində yanğınsöndürmə aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb. Yanğını yalnız aprelin 16-da səhər saatlarında söndürmək mümkün olub. Alovla mübarizədə 400-ə yaxın yanğınsöndürən iştirak edib.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Assanjin həbsi Ekvadora qarşı kibərhücumları artırıb

"WikiLeaks" portalının təsisçisi Culian Assanjin həbsdən sonra Ekvador 40 milyondan çox kibərhücumla məruz qalıb. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Mənbə qeyd edir ki, buna Ekvador hakimiyyət orqanlarının Assanji siyasi sığınacaqdan məhrum etməsi səbəb olub.



"Ekvadora qarşı kibərhücumlar o qədər çoxalıb ki, aprelin 11-i günün ikinci yarısında kibərhücumların miqdarı üzrə reytingdə 51-ci yerdən 31-ci pilləyə yüksəlmiş", - deyir Ekvadorun Telekomunikasiya və İnformasiya Cəmiyyəti Məsələləri üzrə

Nazirliyinin rəsmisi Patrisio Real bildirib. Onun sözlərinə görə, haker hücumlarına ən çox hökumət orqanları məruz qalıb.

Bəzi ölkələrin bu hücumların qarşısının alınması üçün Ekvadora yardım təklif etdiyi, lakin indiyə qədər onların

heç birinin qəbul olunmadığı açıqlanıb.

Xatırladaq ki, Culian Assanji 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edib. 2012-ci ildə İsveç hökumətinin

ona qarşı cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınb və orada demək olar ki, 7 il gizlənib. Aprelin 11-də "Scotland Yard" Ekvador hökumətinin razılığından sonra Assanji bu ölkənin səfirliyində həbs edib. "WikiLeaks" isə öz növbəsində Ekvador hakimiyyətini beynəlxalq hüququ pozaraq Assanjin siyasi sığınacağına son qoymağa qərar verib.

Qeyd edək ki, Assanji ABŞ-a ekstradisiya olunacağı təqdirdə ona 35 ildək həbs və ya edam cəzası verilməsindən ehtiyatlanır. Lakin Birləşmiş Ştatların Ədliyyə Nazirliyi hakimiyyətinə görə onu cəmi 5 il həbs cəzası gözlədiyini açıqlayıb.

Rövşən ATAQİŞİYEV, "Xalq qəzeti"

Hava proqnozu

➤ **Aprelin 17-də**
➤ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, aralıq tutulacaq, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Aralıq güclənən şimal-qərb küləyi esəcək. Gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm cive sütunundan 756 mm cive sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
➤ **Naxçıvan Muxtar Respublikasında** şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aralıq güclənən qərb küləyi esəcək. Gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.

➤ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** şimşək çaxacağı, aralıq yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi esəcək. Gecə 2-6, gündüz 7-9 dərəcə isti olacaq.
➤ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi esəcək. Gecə 6-11, gündüz 14-17 dərəcə isti olacaq.
➤ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** şimşək çaxacağı, aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Aralıq güclənən qərb küləyi esəcək. Gecə 6-11, gündüz 13-16, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacaq.
➤ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Aralıq güclənən qərb küləyi esəcək. Gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
➤ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacaq, dolu düşəcəyi ehtimalı var. Aralıq güclənən şimal-qərb küləyi esəcək. Gecə 8-12, gündüz 14-19, dağlarda gecə 5-10, gündüz 12-16 dərəcə isti olacaq.



ABŞ Rusiyanın Liviya münafişəsinə qarışmasını istəmir

ABŞ Liviya münafişəsinin nizamlanması Rusiyanın iştirakını istəmir. Belə bir bəyanatla dünən ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Devid Satterfild Brüsseldə keçirdiyi mətbuat konfransında çıxış edib. Məlumatı TASS verir.

Dövlət Departamentinin Satterfildin bəyanatı ilə bağlı yaydığı məlumatda bildirilir: "Biz düşünürük ki, Rusiyanın bu münafişəyə qarışması hansısa faydalı məqsədlərə xidmət edir. Bu, kənardan müdaxilə deməkdir və ümid edirik ki, mümkün qədər tez bir zamanda dayandırılacaq. Bu opportunitizmdir, bu, münafişə zonalarından öz məqsədləri üçün istifadə etmək cəhdidir və heç bir fayda gətirmir".

Hazırda Liviya iki hökumət fəaliyyət göstərir: Tripolidəki baş nazir Faiz Saracın başçılıq etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Milli Etimad Hökuməti və ölkənin şərqində seçilmiş parlamentlə birgə fəaliyyət göstərən və Liviya Milli Ordusu tərəfindən dəstəklənən Abdulla Əbdürrəhman Ət-Taninin müvəqqəti nazirlər kabineti.

Bu il aprelin 4-də Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Həftər Tripoli üzərinə hücumla başladığını elan edib. Sarac isə tabeliyində olan bütün hərbi hissələrə müdafiəyə hazır olmaq barədə əmr verib. Hazırda Liviya paytaxtı ətrafında şiddətli döyüşlər getdiyi bildirilir. Hər iki tərəf itkilər verməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, həlak olanların sayı 200 nəfərə çatır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nəbenzya isə bildirib ki, ölkəsi Liviya milli barışıq əldə olunmasını istəyir və münafişə tərəflərindən heç birini dəstəkləmir.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Ukraynanın baş hərbi prokuroru ölkəni tərk edib

❑ **Ukraynanın baş hərbi prokuroru Anatoli Matios ölkəni tərk edib. Ukraynalı jurnalist Vasili Krutçak bildirib ki, Anatoli Matiosun Ukrayna Prezidentinin səlahiyyətlərini həyata keçirən Pyotr Poroshenko ilə problemi var idi.**



Jurnalist onu da əlavə edib ki, A.Matios na Zelenskiyə, na də Kolomoyskiyə lazım deyil. Baş hərbi prokuror P.Poroshenkonun oğlu ilə əlaqədar videonu jurnalistlərə göstərmişdi.

Lakin Anatoli Matiosun hansı ölkəyə getdiyi hələ bilinmir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Abdin Fərzəliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Lerikdən Rövşən Bağirov Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Hacıqabul rayonundan Əhməd Muxtarov Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi iş yoldaşları Ruqiyə Əsədovaya anası

TORA XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nəmətov və mərkəzi aparatın işçiləri ittifaqın işlər müdiri Məlahət Məhəmmədova qohumu

RASİM QURBANOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7426

SİFARİŞ 1259

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00